

0405_Az_Qiyabi_Yekun imtahan testinin sualları

Fənn : 0405 İnvestisiyanın maliyyələşdirilməsi və kreditləşdirilməsi

1 İnvestisiya nədir:

- ☐ əsas fondlar
- ☒ resursların, gəlir (səmərə) əldə olunması üçün məsrəflərə yönəldilməsi
- ☐ maddi vəsaitlər
- ☐ pul vəsaitləri

2 İnvestisiya fəaliyyəti:

- ☐ cari təmir işləri
- ☒ vəsaitlərin gəlir (səmərə) qazanılmasından ötrü investisiya obyektlərinə qoyuluşu
- ☐ tikinti quraşdırma işləri
- ☐ əsaslı tikinti

3 İnvestisiya subyektləri:

- ☐ podratçılar
- ☒ investorlar və investisiyalaşdırılan obyektlərin iştirakçıları
- ☐ alıcılar və satıcılar
- ☐ sifarişçilər

4 İnvestisiya obyektləri:

- ☐ daşınmaz əmlak
- ☒ investisiya resursları, sahibkarlıq və digər fəaliyyət obyektlərinə qoyulan məsrəflər;
- ☐ intellektual mülkiyyət
- ☐ dövrü vəsaitləri

5 Məcmu investisiyalar

- ☐ kapital qoyuluşu+cari təmir xərcləri
- ☒ yeni istehsalın mənimsənilməsinə və əmtəə-material ehtiyatlarının artırılmasına yönəldilən investisiyaların həcmi
- ☐ amortizasiya ayırmaları+əsas fondlar
- ☐ əsas fondlar-köhnəlmə

6 Xalis investisiyalar:

- ☐ sərəncamda qalan mənfəət qalığı
- ☒ məcmu investisiyaların həcmi-amortizasiya ayırmaları
- ☐ mənfəət-maya dəyəri
- ☐ satışdan hasilat+amortizasiya ayırmaları

7 İnvestisiya multiplikatoru:

- ☐ balans mənfəəti-məcmu məsrəflər
- ☒ investisiyaların artımı = istehsal həcmi və gəlirin artımına

- ☐ yığının artımı = investisiyaların artımına
- ☐ depozitlərin artımı = iqtisadi artıma

8 Real investisiyalar:

- ☐ bank depozitləri
- ☒ maddi resurslara (fiziki kapital), qeyri-maddi aktivlərə qoyulan vəsaitlərin cəmi
- ☐ maliyyə aktivlərinə qoyulan vəsaitlər
- ☐ elmi-texniki məhsula qoyulan vəsaitlər

9 Maliyyə investisiyaları:

- ☐ qeyri-maddi aktivlər
- ☒ müxtəlif maliyyə aktivlərinə (qiymətli kağızlar, müştərək iştirak, bank depozitləri və s.) qoyulan vəsaitlər
- ☐ intellektual mülkiyyətə qoyulan vəsaitlər
- ☐ kapital yaradan investisiyalar

10 Birbaşa investisiyalar:

- ☐ bank hesabına köçürülmüş vəsaitlər
- ☒ təsərrüfat subyektlərinin nizamnamə kapitalına qoyulan vəsaitlər
- ☐ əsas vəsaitlərə yönəldilən vəsaitlər
- ☐ dövryyə vəsaitlərinin artırılmasına qoyulan vəsaitlər

11 Portfel investisiyalar:

- ☐ səhmlərə qoyulan vəsaitlər
- ☒ gəlir (divident) qazanılması məqsədilə iqtisadi aktivlərə (əsasən qiymətli kağızlara) qoyulan vəsaitlər
- ☐ sertifikatlara qoyulan vəsaitlər
- ☐ istiqrazlara qoyulan vəsaitlər

12 İnvestisiya tələbi:

- ☐ əsas kapitalın yaradılmasına investisiyalar
- ☒ investisiyalara yönəldilə biləcək və iqtisadi subyektlər tərəfindən səfərbər olunan gəlirin (resursların) həcmi
- ☐ dövlət büdcəsindən maliyyələşdirilən investisiyalar
- ☐ bank kreditləri hesabına maliyyələşdirilən investisiyalar

13 İnvestisiya təklifi:

- ☐ qiymətli kağızların alınması
- ☒ bütün formalarda investisiyalaşan obyektlərin məcmusu
- ☐ əsas fondların rekonstruksiyası
- ☐ əmlak və intellektual hüquqların əldə olunması

14 İnvestisiya bazarının strukturu:

- ☐ fond bazarında əməliyyatlar
- ☒ real kapitalın dövryyəsi+maliyyə aktivləri kapitalının axını
- ☐ real kapitalın dövryyəsi
- ☐ pul vəsaitlərinin axını

15 Maliyyə bazarının bir seqmenti olan kredit bazarı:

- ☐ pul vəsaitlərinin bölgüsü fond bazarında baş verir
- ☒ pul vəsaitlərinin ötürülməsi kredit-maliyyə təsisatları vasitəsilə baş verir
- ☐ pul vəsaitləri investisiya fondları vasitəsilə ötürülür
- ☐ pul vəsaitlərinin bölgüsü lombardlar tərəfindən baş verir

16 Maliyyə bazarının bir seqmenti olan fond bazarı:

- ☐ iqtisadiyyatın sektorları arasında maliyyə vəsaitlərinin bölüşdürülməsi baş verir
- ☒ investisiya kapitalı qiymətli kağızların buraxılması və satışı yolu ilə təkrar bölüşdürülür
- ☐ yığımlar investisiyalara transformasiya olunur
- ☐ bank passivlərində əhəlinin əmanətlərinin xüsusi çəkisi artır

17 İnvestisiya siyasəti:

- ☐ xarici ticarətin liberallaşdırılmasıdır
- ☒ milli xarici iqtisadi fəaliyyət çərçivəsində həyata keçirilir
- ☐ ixracın stimullaşdırılmasıdır
- ☐ idxalın stimullaşdırılmasıdır

18 İdxalı əvəzləyici siyasətin məqsədi:

- ☐ gömrük rüsumlarının artırılması
- ☒ yeni və ya az inkişaf etmiş sahələrin məhdudiyyətlər vasitəsilə müdafiəsi
- ☐ idxalın tamamilə dayandırılması
- ☐ yerli firmalarda yeni texnologiyanın tətbiqi

19 İxracın stimullaşdırılması siyasəti:

- ☐ valyutanın devalvasiyası keçirilir
- ☒ birbaşa xarici investisiyalar yerli işçi qüvvəsindən və təbii ehtiyatlarından istifadə edilməklə ixracın stimullaşdırılmasında əsas mənbədir
- ☐ ixracın həcmi artırır firmalara qarşı vergi güzəştləri tətbiq olunur
- ☐ xüsusi iqtisadi zonalar yaradılır

20 İnvestisiya mühiti:

- ☐ xarici şirkətlərin çox olması ilə müəyyən edilir
- ☒ hər hansı dövrün xarici investitiyalar üçün cəlbediciliyinin müəyyən edilməsidir
- ☐ firmaların müqayisəli üstünlükləri ilə müəyyən edilir
- ☐ aşağı istehsal məsrəflərinin olması ilə müəyyən edilir

21 Milli investisiya rejimi:

- ☐ xarici investorlar üçün bir sıra məhdudiyyətlər
- ☒ xarici investorlar üçün də milli sahibkarlar kimi əlverişli mühitin yaradılması
- ☐ xarici investorların daxili bazara sərbəst buraxılması
- ☐ milli sahibkarlar üçün daha əlverişli şərtlərin olması

22 Ən əlverişli investisiya rejimi:

- ☐ yalnız bir dövlət üçün əlverişli şərait yaradılır
- ☒ xarici investisiyaları qəbul edən ölkə bütün dövlətlərin investorları üçün bərabər əlverişli şərait yaradır
- ☐ xarici investisiyaları qəbul edən ölkə ancaq bir neçə dövlət üçün əlverişli şərait yaradır
- ☐ bir qrup investorlar üçün müəyyən əngəllər yaradılır

23 İnvestisiya riski:

- ☐ maliyyə ilinin itkilərlə başa vurulması
- ☒ kapitalın azalması və ya gəlirin itirilməsi ilə ifadə olunan maliyyə zərərinin yaranması ehtimalı
- ☐ maksimum gəlirin qazanılması üçün edilən cəhd
- ☐ maliyyə aktivlərinin diversifikasiyası

24 Ümumi (sistemli) risklər:

- ☐ daxili iqtisadi vəziyyətin dəyişməsi ilə bağlı olan risk
- ☒ a) investisiya fəaliyyətinin bütün iştirakçıları üçün oxşar olan risklərdir
- ☐ investisiya fəaliyyətinin subyektləri üçün yaranan risk
- ☐ investisiya fəaliyyətinin obyektləri üçün yaranan risk

25 Spesifik (qeyri sistemli) risklər:

- ☐ investisiya keyfiyyətinin düzgün qiymətləndirilməməsi nəticəsində yaranan risklərdir
- ☒ qeyri-peşəkar investisiya fəaliyyəti ilə əlaqədar olan risklərdir
- ☐ bankların kredit əməliyyatları ilə bağlı olan risklərdir
- ☐ podratçıların fəaliyyəti nəticəsində yaranan risklərdir

26 İnvestisiya portfeli riskləri:

- ☐ likvidlik riski
- ☒ portfelin tərkibində olan investisiya obyektlərinin keyfiyyətinin pisləşməsi nəticəsində yaranan risklər
- ☐ sahə riskləri
- ☐ regional risklər

27 Risklərin identifikasiyası:

- ☐ normativ hüquqi bazada dəyişikliklər edilməsi
- ☒ risklərin təsnifatlaşdırılması nəticəsində ehtimal olunan risklərin tərkibinin və məzmununun müəyyən edilməsi
- ☐ informasiya mənbələrinin aşkar olunması
- ☐ bazarın cari konyunkturasının müəyyən edilməsi

28 İnvestisiya layihəsi:

- ☐ yeni satış bazarlarına qoyulan investisiya
- ☒ gəlir əldə edilməsi məqsədilə müəyyən müddətdə edilən vəsait qoyuluşu
- ☐ real investisiya qoyuluşu
- ☐ portfel investisiyalar

29 Biznes-plan:

- ☐ risklərin qiymətləndirilməsi
- ☒ investisiya təklifi kompleks əsaslandırılır və layihənin əsas cəhətləri müəyyənləşdirilir

- ☐ məhsul və xidmətlər haqqında məlumatlar
- ☐ marketinq strategiyası

30 Layihənin kommersiya (məliyyə) effektivliyi:

- ☐ daxili investorlar üçün sabit gəlirin təmin olunması
- ☒ məsrəflərin (xərclərin) və məliyyə nəticələrinin nisbəti əsasında tələb olunan gəlirlilik səviyyəsinin təmin olunması
- ☐ bütün iştirakçılar üçün eyni gəlirlilik səviyyəsinin təmin olunması
- ☐ xarici investorlar üçün rent gəlirinin təmin olunması

31 İnvestisiya nədir?

- ☐ minik maşını almaq üçün vəsait
- ☒ gələcəkdə gəlir götürmək məqsədilə vəsait sərfi
- ☐ məişət avadanlıqlarına vəsait sərfi
- ☐ mövsümi kənd təsərrüfat işlərinə (tərəvəz, taxıl) vəsait sərfi

32 İnvestisiya fəaliyyətinə aid deyil

- ☐ xarici ölkə vətəndaşları təşkilatlarının investisiya yatırımları
- ☒ beynəlxalq məliyyə-kredit təşkilatları
- ☐ fiziki və hüquqi şəxslərin investisiya yatırımları
- ☐ dövlətin investisiya yatırımları

33 İnvestisiya tsiklinə daxil deyil:

- ☐ istismar dövrü
- ☒ işçilərin hazırlıq dövrü
- ☐ investisiya qalığı tsikl
- ☐ investisiya dövrü

34 İnvestisiya kompleksinə daxil deyil

- ☐ investisiya bankları
- ☒ qiymətli kağızlar
- ☐ investorlar
- ☐ mal-material və avadanlıq göndərənlər

35 Makrosəviyyədə investisiya xidmət etmir

- ☐ ətraf mühitin mühafizəsinə
- ☒ əsas fondların köhnəlməsinə
- ☐ geniş təkrar istehsalı təmin edir
- ☐ elmi-texniki tərəqqinin sürətli inkişafına

36 Mikrosəviyyədə investisiya xidmət etmir

- ☐ hazır məhsulun rəqabətə davamlılığına
- ☒ amortizasiya ayırımlarının artırılmasına
- ☐ istehsalın inkişafı və genişləndirilməsinə
- ☐ istehsalın texniki səviyyəsinin yüksəldilməsinə

37 İnvestisiya fəaliyyətinin obyektı deyil

- ☐ məqsədli pul yatırımları
- ☒ iş icraçıları
- ☐ kapital qoyuluşu
- ☐ qiymətli kağızlar

38 İnvestisiya fəaliyyətinin obyektı deyil

- ☐ intellektual sərvətlər
- ☒ mal göndərənlər
- ☐ istənilən əmlak
- ☐ elmi-texniki məhsullar

39 İnvestisiya fəaliyyətinin subyekti deyil

- ☐ sığorta şirkətləri
- ☒ əsas və dövrüyyə vəsaitləri
- ☐ fiziki və hüquqi şəxslər
- ☐ sifarişçilər

40 İnvestisiya fəaliyyətinin subyekti deyil

- ☐ vasitəçilər
- ☒ bələdiyyə əmlakı
- ☐ investorlar
- ☐ sifarişçilər

41 Kapital qoyuluşu anlayışına aid deyil

- ☐ layihə-axtarış işlərinə
- ☒ dəftərxana xərcləri
- ☐ yeni tikintiyə xərclər
- ☐ maşın-avadanlıq alınması xərcləri

42 Kapital qoyuluşu anlayışına aid deyil

- ☐ torpq sahəsinin alınmasına xərclər
- ☒ məişət avadanlıqlarına xərclər
- ☐ mövcud obyektlərdə yenidən qurma işləri
- ☐ kadrların hazırlığı üzrə xərclər

43 Kapital qoyuluşunun texnoloji quruluşuna aid edilmir

- ☐ layihə-axtarış və digər işlərə
- ☒ idarə aparatının saxlanması
- ☐ tikinti-quraşdırma işlərinə
- ☐ maşın-avadanlıq alınmasına

44 Kapital qoyuluşunun sahə quruluşuna aiddir

- ☐ vəsaitin müəssisələr arasında bölgüsü

- ☒ vəsaitin makro və mikro sahələr üzrə bölgüsü
- ☐ vəsaitin regionlar üzrə bölgüsü
- ☐ vəsaitin yeni və mövcud obyektlər üzrə bölgüsü

45 Kapital qoyuluşunun təkrar istehsal quruluşuna aiddir

- ☐ vəsaitin regionlar üzrə bölgüsü
- ☒ vəsaitin yeni tikinti və mövcud obyektlər arasında bölgüsü
- ☐ vəsaitin sahələr arasında bölgüsü
- ☐ vəsaitin nazirlik və komitələr arasındakı bölgüsü

46 Maliyyə institutu anlayışına aid deyil

- ☐ qeyri-bank kredit təşkilatları
- ☒ ticarət mərkəzləri
- ☐ kommersiya bankları
- ☐ kredit ittifaqları

47 Maliyyə institutu anlayışına aid deyil

- ☐ lombardlar
- ☒ bələdiyyə təşkilatları
- ☐ investisiya bankları
- ☐ ipoteka bankları

48 Kapital yaradan investisiya deyil

- ☐ lisenziya alışına vəsait
- ☒ təhsil haqqının ödənişi
- ☐ əsas kapitala investisiya
- ☐ əsaslı təmir xərcləri

49 Kapital yaradan investisiya deyil

- ☐ dövriyyə vəsaitinin tamamlanmasına
- ☒ iş paltarının alınmasına
- ☐ qeyri-material aktivlərə investisiya
- ☐ torpaq sahəsinin alınmasına

50 Real investisiyaya aid deyil

- ☐ təsərrüfat subyektlərinin vəsaitləri
- ☒ səhmlərin alınmasına investisiya
- ☐ pul vəsaitləri
- ☐ dövriyyə vəsaitlərinin alınması

51 Maliyyə investisiyalarına aiddir

- ☐ avadanlıqlar alınmasına investisiya
- ☒ istiqrazlar alınmasına investisiya
- ☐ yeni obyektlərin yaradılmasına investisiya

- ☐ mövcud müəssisələrin yenidən qurulmasına investisiya

52 Real investisiyaya aiddir

- ☐ fiziki şəxslərin vekselləri
☒ istehsal prosesinə yatırılan investisiya
☐ qiymətli kağızlara investisiya
☐ digər müəssisələrin aktivlərinə investisiya

53 Maliyyə investisiyalarına aid deyil

- ☐ qiymətli kağızlardan dividend alınması
☒ müəssisənin texniki yenidən qurulmasına
☐ müxtəlif təşkilatların aktivlərinə
☐ səhm və istiqrazlar alınmasına

54 Bu məqsədlərə vəsait qoyuluşu «kapital qoyuluşu» adlanmır

- ☐ mövcud obyektlərin genişləndirilməsinə
☒ səhiyyə xərclərinə
☐ yeni tikintiyə
☐ texniki yenidənqurmaya

55 Tikinti məhsulunun qiyməti (dəyəri) müəyyən edilir

- ☐ üstəlik xərclər
☒ layihə-smeta sənədlərinə görə
☐ avadanlıqların dəyərinə görə
☐ plan yığımı

56 Smeta dəyərinin tərkibinə daxil edilmir

- ☐ üstəlik xərclər
☒ amortizasiya xərcləri
☐ düzünə (bir başa) xərclər
☐ plan yığımı

57 Smeta mayə dəyərinin tərkibinə daxil edilmir

- ☐ amortizasiya ayrımaları
☒ avadanlıqların istismar xərcləri
☐ düzünə-bir başa xərclər
☐ üstəlik xərclər

58 Birbaşa xərclərin tərkibinə daxil deyil

- ☐ maşın-mexanizmlərin istismar xərcləri
☒ mühəndis-texniki işçilərin istismar xərcləri
☐ material xərcləri
☐ fəhlələrin əmək haqqı

59 Əsaslı tikinti sistemində investisiya prosesinin iştirakçısı deyil

- ☐ podratçılar
- ☒ banklar
- ☐ investorlar
- ☐ layihə təşkilatı

60 İnvestisiya fəaliyyətində tərəflərin münasibətlərini tənzimləyən hüquqi sənəd

- ☐ kapital qoyuluşu planı
- ☒ tərəflər arasında bağlanmış müqavilə
- ☐ layihə-smeta sənədləri
- ☐ avadanlıqların göndərilməsi haqda sənəd

61 Xüsusi işlərin yerinə yetirilməsi üçün hansı müqavilə bağlanır

- ☐ elmi-tədqiqat işləri üzrə müqavilə
- ☒ subpodrat müqavilə
- ☐ baş podrat müqavilə
- ☐ illik podrat müqavilə

62 Hansı işlər üçün podrat müqavilə bağlanmır

- ☐ əsaslı təmir işlərinə
- ☒ qiymətli kağızların tədavülünə
- ☐ tikinti-quraşdırma işlərinə
- ☐ layihə-axtarış işlərinə

63 Əsaslı tikintinin aparılmasında bu üsuldan istifadə olunmur:

- ☐ təsərrüfat üsulu
- ☒ kombinat üsulu
- ☐ podrat üsulu
- ☐ briqada üsulu

64 Təsərrüfat üsulunda iştirak edir

- ☐ layihə təşkilatı
- ☒ investor öz gücü ilə
- ☐ fəaliyyətdə olan podratçı
- ☐ kommersiya bankı

65 Podrat üsulunda iştirak etmir

- ☐ tikinti, məşın və avadanlıqlar ilə
- ☒ investor öz gücü ilə
- ☐ daim fəaliyyətdə olan podratçı təşkilat
- ☐ ixtisaslı işçi qüvvəsi ilə

66 Tikintidə iqtisadi göstəricilər hansı üsulda daha yaxşı olar

- ☐ briqada üsulunda
- ☒ podrat üsulunda

- ☐ təsərrüfat üsulunda
- ☐ kooperativ üsulunda

67 Bu sifarişçidir

- ☐ tikintini material ehtiyatları ilə təmin edir
- ☒ tikintini təşkil edərək, ona rəhbərlik edir
- ☐ tikinti işlərini yerinə yetirir
- ☐ tikintini vəsaitlə təmin edir

68 Bu podratçıdır

- ☐ tikintiyə lazım olan avadanlığı alır
- ☒ müqavilə ilə obyektin tikintisini icra edir
- ☐ tikinti obyektini materialla təmin edir
- ☐ tikinti işçi qüvvəsi ilə təmin edir

69 Bir tipli layihələrdə tikilir

- ☐ zavod binaları
- ☒ kütləvi yaşayış mikrorayonları
- ☐ idman qurğuları
- ☐ konsert salonları

70 Bir tipli layihələrdə tikilir

- ☐ körpülər
- ☒ məktəblər
- ☐ fabriklər
- ☐ stadionlar

71 Fərdi layihələrdə tikilir

- ☐ uşaq bağçaları
- ☒ idman sarayları
- ☐ yaşayış mikrorayonları
- ☐ məktəb binaları

72 Hansı sahənin yerli məhsulu yerini dəyişmir

- ☐ yüngül sənaye məhsulları
- ☒ tikintinin məhsulları
- ☐ ağır maşınqayırma sənayesi məhsulları
- ☐ kimya sənayesi məhsulları

73 Tikilən obyekt üzərində sifarişçinin hüquqlarını kim təmsil edir

- ☐ avadanlıq göndərən təşkilat
- ☒ texniki nəzarətçi – texnadzor
- ☐ iş icraçısı – prораb
- ☐ layihənin müəllifi

74 Obyektin tikintisini podratçı təşkilat adından kim icra edir?

- ☐ yanğından mühafizə idarəsi
- ☒ iş icraçısı – prorab
- ☐ texniki nəzarətçi – texnadzor
- ☐ layihənin müəllifi

75 Tikilən obyektin layihə-smeta sənədlərinə uyğun aparılmasına kim nəzarət edir?

- ☐ xammal-material göndərən təşkilat
- ☒ layihənin müəllifi
- ☐ texniki nəzarətçi – texnadzor
- ☐ iş icraçısı – prorab

76 Layihələndirmə mərhələlərinə daxil deyil

- ☐ işçi cizgiləri
- ☒ məlumatların təhlili
- ☐ texniki-iqtisadi əsaslandırma (TİƏ)
- ☐ texniki layihə

77 İnvestisiya riskinin baş vermədiyi sahə

- ☐ sosial sahədəki vəziyyətlə əlaqəli
- ☒ amortizasiya ayrılmaları ilə əlaqəli
- ☐ iqtisadiyyatla əlaqəli
- ☐ siyasi vəziyyətlə əlaqəli

78 Real investisiya ilə əlaqəli risklər

- ☐ podratçı təşkilat düzgün seçilməyib
- ☒ hesablaşma vaxtında aparılmır
- ☐ tikinti rayonu düzgün müəyyən edilməyib
- ☐ tikinti materialları ilə təchizatda çatışmamazlıq

79 İnvestisiya riskinə aid deyil

- ☐ kommersiya riski
- ☒ qiymətli kağızların yerləşdirilməsi
- ☐ sahə ilə əlaqədar risk
- ☐ idarəçiliklə əlaqəli risk

80 İnvestisiya riskləri aşağıdakı hallarda yaranır

- ☐ texniki təchizatla əlaqəsi
- ☒ maliyyə mənbələrindən asılı olaraq
- ☐ hazırlıq mərhələsində
- ☐ obyektin yaranma mərhələsində

81 Hansı layihələrdə risk nəzərə alınmır

- ☐ təsadüfi plan göstəriciləri ilə

- ☒ göstəriciləri virtual olan
- ☐ layihənin reallaşması şərtləri qeyri-müəyyəndir
- ☐ layihənin reallaşması şərtlərinin məlumatı tam deyil

82 Dövlət siyasətinin dəyişməsindən hansı risk qrupunda itgi baş verir?

- ☐ maliyyə riski
- ☒ siyasi risk
- ☐ investisiya riski
- ☐ bazar riski

83 İnvestisiya layihələndirmə mərhələsinə aid deyil

- ☐ istismar mərhələsi
- ☒ tsikl mərhələsi
- ☐ investisiyaqabağı mərhələ
- ☐ investisiya mərhələsi

84 Layihənin növlərinə aid deyil

- ☐ podrat layihəsi
- ☒ müştərək layihə
- ☐ fərdi layihə
- ☐ bir tipli layihə

85 Layihələndirmə mərhələlərinə daxil edilmir

- ☐ xarici investorun layihəsi
- ☒ qarışıq layihələndirmə
- ☐ bir mərhələli layihə
- ☐ iki mərhələli layihə

86 İnvestisiya layihələri reallaşma müddətinə görə aşağıdakı qruplarda birləşmir

- ☐ uzun müddətli
- ☒ müddətsiz
- ☐ qısamüddətli
- ☐ orta müddətli

87 Podrat müqaviləyə aid deyil

- ☐ subpodrat müqavilə
- ☒ kollektiv müqavilə
- ☐ baş podrat müqavilə
- ☐ illik podrat müqavilə

88 İnvestisiya layihəsinin səmərəlilik kriteriyasına aid deyil

- ☐ gəlir indeksi
- ☒ kreditə görə faiz
- ☐ vəsaitin geri qayıtma müddəti

- ☐ sadə gəlir norması

89 Tikinti əsasən aşağıdakı üsullarla aparılır

- ☐ briqada, kollektiv
☒ podrat, təsərrüfat
☐ podrat, kollektiv
☐ təsərrüfat, briqada

90 Regionun investisiya riski nə ilə müəyyənləşir:

- ☐ ayrı-ayrı investisiya bazarlarının inkişafı.
☒ investisiyaların yaxud onlara gəlirin itirilməsi ehtimalı
☐ ölkədəki qanunverici tənzimlənmənin səviyyəsi
☐ özəlləşdirmə proseslərinin inkişafı

91 Risk nədir?

- ☐ heç nə etmək mümkün olmadığı qeyri-müəyyən vəziyyət
☒ mənfi nəticələrə gətirib çıxaran şəraitin yaranması ehtimalı
☐ hər hansı sosial-iqtisadi mühitdə yaranmış gərginliyin monetar yollarla aradan qaldırılması
☐ investisiya xərclərinin ən aşağı gəlirlilik həddi;

92 Risk dərəcəsinin azalmasını təmin etmir:

- ☐ gözlənilməz xərclərin edilməsi üçün ehtiyatın yaradılması
☒ güc ehtiyatının olması
☐ riskin layihə iştirakçıları arasında bölünməs
☐ sığortalanma

93 Risk göstəricisi hansıdır?

- ☐ baş vermiş zərərin həcmi
☒ əsasını zərərsizlik nöqtəsinin hesablanması təşkil etdiyi təhlükəsizlik diapazonunun səviyyəsi
☐ gücdən istifadə faizi
☐ bazadakı tələbə uyğun gələn satış həcmi

94 Fəlakət riski hansıdır?

- ☐ hörmətin itirilməsi riski
☒ kapitalın itirilməsi riski
☐ mənfəəti itirilməsi riski
☐ satış bazamın itirilməsi riski

95 İnvestisiyanın sığortalanması:

- ☐ resurs xərclərinin minimallaşdırılmasıdır
☒ investisiya zamanı riskin idarə edilməsinin mühüm metodlarından biridir
☐ riskin kəmiyyət təhlilinin bir istiqamətidir
☐ hissiyatın təhlili metodunun bir növüdür

96 Riskli vəziyyəti nə müşayiət etmir?

- ☐ yaqin edilən nəticə
- ☒ nəticənin qabaqcadan bilinməsi
- ☐ qeyri-müəyyənlik
- ☐ alternativlik

97 Riskli vəziyyətdən yaqin edilən nəticə necə ola bilməz?

- ☐ əlverişsiz yaxud tam iflas
- ☒ dirçəliş və sürətli inkişaf
- ☐ arzu olunan yaxud xoşbəxt
- ☐ tam olmasada, ümumən müvəffəqiyyətli

98 Riskin əsas mənbələrinə nəyi aid etmək olar?

- ☐ dövlət büdcəsinin kəsirini
- ☒ təbiətin kor-təbiiliyini
- ☐ işçi heyətin peşə səviyyəsinin aşağı düşməsinə
- ☐ bankın kreditləşmədən imtina

99 Riskin əsas mənbələrinə nəyi aid etmək olar?

- ☐ dövlət büdcəsinin kəsirini
- ☒ ayrı-ayrı təbii hadisələri
- ☐ işçi heyətin peşə səviyyəsinin aşağı düşməsinə
- ☐ bankın kreditləşmədən imtina etməsinə

100 Riskin əsas mənbələrinə nəyi aid etmək olar?

- ☐ işçi heyətin peşə səviyyəsinin aşağı düşməsinə
- ☒ təsadüfləri
- ☐ bankın kreditləşmədən imtina etməsinə
- ☐ dövlət büdcəsinin kəsirini

101 Riskin əsas mənbələrinə nəyi aid etmək olar?

- ☐ işçi heyətin peşə səviyyəsinin aşağı düşməsinə
- ☒ resursların məhdudluğunu
- ☐ bankın kreditləşmədən imtina etməsinə
- ☐ dövlət büdcəsinin kəsirini

102 Riskin əsas mənbələrinə nəyi aid etmək olar?

- ☐ işçi heyətin peşə səviyyəsinin aşağı düşməsinə
- ☒ texnologiya prosesləri
- ☐ bankın kreditləşmədən imtina etməsinə
- ☐ dövlət büdcəsinin kəsirini

103 Hansı risk dövlətin siyasi kursunun dəyişməsi zamanı baş verir və investisiya fəaliyyətinə inzibati məhdudiyyətlərin qoyulmasını nəzərdə tutur?

- ☐ ekoloji

- ☒ siyasi
- ☐ sosial
- ☐ iqtisadi

104 Hansı risk istehsalın inkişaf şəraitinin və ölkənin (regionun) həyat təminatının dəyişməsi ilə bağlıdır?

- ☐ siyasi
- ☒ iqtisadi
- ☐ sosial
- ☐ ekoloji

105 Hansı risk investisiyalanan müəssisənin işçilərinin tətillərinin təmin edilməsi və nəzərdə tutulmayan sosial proqramları həyata keçirməsi ilə bağlıdır?

- ☐ siyasi.
- ☒ sosial
- ☐ iqtisadi
- ☐ ekoloji

106 Hansı risk investisiyalanan müəssisənin fəaliyyətinə mənfi təsir göstərən ekoloji fəlakətlərin və dağıdıcı təbii fəlakətlərin baş verməsi ilə bağlıdır?

- ☐ siyasi
- ☒ ekoloji
- ☐ sosial
- ☐ iqtisadi

107 riski investisiya üçün maliyyə metod və alətlərinin düzgün seçilməməsi, ayrı-ayrı emittentlərin maliyyə çətinlikləri ilə üzləşməsi və hətta iflası ilə bağlıdır:

- ☐ siyasi
- ☒ maliyyə
- ☐ iqtisadi
- ☐ real

108 riski investisiya obyektinin istismara verilməsini ləngidən yaxud onun fəaliyyəti prosesində gəliri azalda bilən müxtəlif amillərlə bağlıdır:

- ☐ siyasi
- ☒ real
- ☐ maliyyə
- ☐ iqtisadi

109 riski ölkə inkişafının iqtisadi silsiləsinin mərhələlərinin yaxud investisiya bazarının fəaliyyətinin konjunktura silsiləsinin mərhələlərinin bir-birini əvəzləməsi, investisiya sahəsində vergi qanunvericiliyinin əhəmiyyətli dəyişməsi və s. bu kimi obyektiv amillərlə bağlıdır:

- ☐ real
- ☒ bazar.
- ☐ maliyyə
- ☐ iqtisadi

110 riski bu və ya digər investisiya obyektı üçün yaxud konkret investorun fəaliyyəti üçün səciyyəvidir:

- ☐ bazar
- ☒ spesifik;
- ☐ maliyyə
- ☐ real

111 Konkret risk növü üçün səciyyəvi olan əlverişsiz durumun yaranması nəticəsində investora dəyən zərərin (itkinin) məbləği:

- ☐ maliyyə itkilərinin nisbi həcmidir;
- ☒ maliyyə itkilərinin mütləq həcmidir
- ☐ maliyyə itkilərinin ehtimal edilən həcmidir;
- ☐ maliyyə itkilərinin fərz edilən (hipotetik) həcmidir;

112 Dəymiş zərərin (itkinin) investisiya edilmiş kapitalın həcminə nisbəti

- ☐ maliyyə itkilərinin mütləq həcmidir
- ☒ maliyyə itkilərinin nisbi həcmidir
- ☐ maliyyə itkilərinin ehtimal edilən həcmi
- ☐ maliyyə itkilərinin fərz edilən (hipotetik) həcmidir

113 İqtisadiyyata vəsait qoyuluşu şəraitinin qeyri-müəyyən olduğu durumda gözlənilməz maliyyə itkilərinin baş verməsi ehtimalı hansı riski labüd edir:

- ☐ siyasi riski
- ☒ investisiya riskini
- ☐ maliyyə riskini
- ☐ real riski

114 Risk göstəricilərini hesablamaqdan ötrü zəruri olan məlumat olmadıqda yaxud gerçəkləşməli olan layihənin analoqu olmadıqda sahibkarlar riskin qiymətləndirilməsinin hansı metodundan istifadə edir:

- ☐ intuisiyadan
- ☒ ekspert metodu
- ☐ ehtimal nəzəriyyəsi metodları
- ☐ riyazi statistika metodları

115 Peşə səviyyəsi yüksək olan mütəxəssislər arasında sorğunun keçirilməsinə və sorğu nəticələrinin riyazi işlənməsinə əsaslanan metod hansıdır:

- ☐ ehtimal nəzəriyyəsi metodları
- ☒ ekspert
- ☐ riyazi statistika metodları
- ☐ intuisiya

116 Müəyyən investisiya layihəsi üzrə edilən investisiyalara mənfəətin itirilməsinin məqbul sayıldığı risk səviyyəsi hansıdır:

- ☐ minimal.

- ☒ mümkün
- ☐ kritik (son hədd);
- ☐ fəlakət;

117 Müəyyən investisiya layihəsi üzrə təkcə edilən investisiyalara mənfəətin deyil, həmçinin hesablanmış mücmu gəlirin də itirilməsinin məqbul sayıldığı risk səviyyəsi hansıdır:

- ☐ minimal.
- ☒ kritik (son hədd)
- ☐ mümkün
- ☐ fəlakət

118 Müflisləşmə nəticəsində investorun bütün aktivlərinin itirilməsinin mümkün sayıldığı risk səviyyəsi hansıdır:

- ☐ minimal
- ☒ fəlakət;
- ☐ kritik (son hədd);
- ☐ mümkün

119 Risklərdən olan zərərin optimallaşdırılmasının klassik metodlarından birini göstərin:

- ☐ Marks
- ☒ Rikardo
- ☐ Laplas
- ☐ Smit;

120 Risklərdən olan zərərin optimallaşdırılmasının klassik metodlarından birini göstərin:

- ☐ Buagilber
- ☒ Uald
- ☐ Keqan
- ☐ Kene

121 Risklərdən olan zərərin optimallaşdırılmasının klassik metodlarından birini göstərin:

- ☐ Fridman.
- ☒ Sevic
- ☐ Türqo
- ☐ Samuelson

122 Risklərdən olan zərərin optimallaşdırılmasının klassik metodlarından birini göstərin:

- ☐ Fillips
- ☒ Qurvis.
- ☐ Keyns;
- ☐ Fişer

123 Risksiz investisiyaların gətirdiyindən artıq olan gəlir:

- ☐ risk haqqıdır
- ☒ riskə görə mükafatdır

- ☐ riskə görə təminatdır
- ☐ riskin əvəzidir

124 Risk dərəcəsinin aşağı salınması yollarından birini göstərin:

- ☐ devalvasiya
- ☒ diversifikasiya
- ☐ subsidiya
- ☐ dotasiya

125 Risk dərəcəsinin aşağı salınması yollarından birini göstərin:

- ☐ kontingentləşdirmə
- ☒ ehtiyatların yaradılması
- ☐ kalkulyasiya
- ☐ repatriasiya

126 Risk dərəcəsinin aşağı salınması yollarından birini göstərin:

- ☐ subvensiya.
- ☒ sığortalanma
- ☐ sertifikatasiya
- ☐ tarififikasiya;

127 Risk dərəcəsinin aşağı salınması yollarından birini göstərin:

- ☐ differensiasiya
- ☒ limitlərin qoyulması
- ☐ subsidiya
- ☐ repatriasiya

128 İnvestisiya:

- ☐ istismar müddəti bir ilə qədər olan maşın və avadanlıqların alınmasıdır;
- ☒ gələcəkdə artırılmaq məqsədi ilə edilən kapital qoyuluşudur.
- ☐ daşınmaz əmlakın və uzunmüddətli istehlak əmtəələrin alınmasıdır;
- ☐ bir ildən artıq müddətdə səmərə verəcək layihələrə pul qoyuluşlarının edilməsi ilə əlaqədar aparılan əməliyyatlardır;

129 İnvestisiya deyildə nə başa düşülür?

- ☐ vəsaitlərin yalnız kapitalın artırılması üçün qoyuluşu
- ☒ bilavasitə istehlakdan ayrılan vəsaitlərin müəyyən məqsədlərlə qoyuluşu
- ☐ vəsaitlərin şəxsi istehlak məqsədilə əmtəələrə qoyuluşu
- ☐ vəsaitlərin yalnız əsas kapitalın təkrar istehsalına qoyuluşu

130 İnvestisiyanın mahiyyətini təşkil edir:

- ☐ mövcud istehsalın müasirləşdirilməsinə, genişləndirilməsinə yaxud yeni tikintiyə kapital qoyuluşudur
- ☒ mənfəətin və sosial səmərənin əldə edilməsi məqsədi ilə genişlənməyə və ya yeni tikintiyə investisiya qoyuluşudur
- ☐ istehsal proqramının müəyyən edilməsi üçün bazar marketinqinin aparılması

- ☐ müəssisənin yerinin və gücünün müəyyən edilməsi

131 Birbaşa investisiyalar:

- ☐ investor müəssisənin əməliyyat aktivlərinin inkişafına edilən investisiyadır
- ☒ müəssisəyə tam sahib və ya müəssisə səhmlərinin yaxud səhm kapitalının 10%-dən az olmayan hissəsinə nəzarət edən birbaşa investorlar tərəfindən edilən investisiyalardır
- ☐ müəssisənin fəaliyyətinə təsir etmək imkanı verməyən və müəssisənin səhmdar kapitalının 10%-dən az olan hissəsinə təşkil edən səhmlərin alqısına edilən vəsait qoyuluşu
- ☐ ticarət kreditləridir

132 Portfel investisiyaları

- ☐ investor müəssisənin əməliyyat aktivlərinin inkişafına edilən investisiyadır
- ☒ müəssisənin səhm kapitalının 10%-dən az hissəsinin alınmasıdır
- ☐ müəssisənin səhm kapitalının 10%-dən çox hissəsinin alınmasıdır
- ☐ ticarət kreditləridir

133 Portfel investisiyaları həyata keçirilir

- ☐ maddi istehsal sahəsində
- ☒ maliyyə kapitalının tədaviyə sahəsində
- ☐ əsaslı tikinti sahəsində
- ☐ innovasiya sahəsində

134 Pul aktivlərinə edilən investisiyalara nə aid deyildir?

- ☐ portfel investisiyaları
- ☒ dövriyyə vəsaitlərinin əldə edilməsi
- ☐ səhmlərin və digər qiymətli kağızların əldə edilməsi
- ☐ başqa firmaların fəaliyyətində və borc hüquqlarında iştirak hüququnun əldə edilməsi

135 Kapital qoyuluşlarına daxildir

- ☐ dövriyyə fondlarına investisiyalar
- ☒ əsas fondlara investisiya
- ☐ istehsal gücünün yeniləşdirilməsinə investisiyalar
- ☐ istehsal gücünün artırılmasına investisiyalar

136 İnvestisiyanın hansı növü qeyri-maddi aktivlərə daxil deyil?

- ☐ lisenziyanın alınması, ticarət nişanlarının hazırlanması və s
- ☒ bank kreditləri
- ☐ “nou-hau”, patent, ixtiralar
- ☐ gələcək istehsal üçün kadr hazırlığı

137 Hansı növ qoyuluşlar qeyri-maliyyə aktivlərinə edilən investisiyaların tərkibinə daxil deyil?

- ☐ əsas fondların əsaslı təmirinə edilən qoyuluşlar
- ☒ digər hüquqi şəxslərin qiymətli kağızlarına, dövlət və bələdiyyə istiqrazlarına investisiya
- ☐ əsas kapitala investisiya
- ☐ qeyri-maddi aktivlərə investisiya

138 Reinvestisiya

- ☐ riski orta bazar səviyyəsindən əhəmiyyətli dərəcədə aşağı olan investisiya obyektlərinə kapital qoyuluşudur
- ☒ vergilər ödənildikdən sonra müəssisədə qalan sərbəst pul vəsaitləri + kreditdən istifadəyə görə faiz ödəmələri
- ☐ ilkin investisiyalar və ya xalis investisiyalardır
- ☐ ilkin investisiya + layihənin həyata keçirilməsindən mənfəət və amortizasiya ayırımları

139 Şirkətin kapital qoyuluşunun həyata keçirilməsi ilə əlaqədar çəkdiyi xərclər

- ☐ doğru cavab yoxdur
- ☒ uzunmüddətli xərclərdir
- ☐ cari xərclərdir
- ☐ xüsusi xərclərdir

140 Kapitalın təkrar istehsal strukturu

- ☐ uzunmüddətli və qısamüddətli vəsaitlərin nisbətidir
- ☒ yeni tikinti, genişləndirmə və yenidənqurmanın nisbətidir
- ☐ xüsusi və borc vəsaitlərinin nisbətidir
- ☐ investisiyanın aktiv (avadanlıq) və passiv (bina və qurğular) hissələrinin nisbətidir

141 Kapital qoyuluşunun təkrar istehsal strukturu nəyə edilən xərclərin nisbətidir?

- ☐ xüsusi və borc kapitalının formalaşdırılmasına
- ☒ yeni tikintiyə, yenidənqurmaya və əsas fondların texniki yenidənəsilahlanmasına
- ☐ əsas fondların aktiv və passiv hissələrinə
- ☐ real, maliyyə və intellektual investisiyalara

142 İnnovasiya:

- ☐ ticarət nişanıdır
- ☒ elmi-texniki tərəqqinin nailiyyətləri ilə bağlı olan investisiyalardır
- ☐ elmi tədqiqatların aparılması hüququdur
- ☐ patentdir

143 İnnovasiya

- ☐ ortamüddətli kapital qoyuluşlarıdır
- ☒ elmi-texniki tərəqqinin nailiyyətləri ilə bağlı olan kapital qoyuluşlarıdır
- ☐ uzunmüddətli kapital qoyuluşlarıdır
- ☐ qısamüddətli kapital qoyuluşlarıdır

144 Bir ilə qədər müddətdə gəlir əldə etmək məqsədi ilə edilən qoyuluşlar

- ☐ müddətsiz maliyyə qoyuluşlarıdır
- ☒ qısamüddətli maliyyə qoyuluşlarıdır
- ☐ uzunmüddətli maliyyə qoyuluşlarıdır
- ☐ ortamüddətli maliyyə qoyuluşlarıdır

145 Qeyri-maliyyə aktivlərə edilən investisiyalarının tərkibinə hansı növ qoyuluşlar daxil deyil?

- ☐ torpaq sahələrinin alqısına edilən qoyuluşlar

- ☒ başqa hüquqi şəxslərin qiymətli kağızlarına, dövlət və bələdiyyə istiqrazlarına investisiya
- ☐ əsas kapitala investisiya
- ☐ qeyri-maddi aktivlərə investisiya

146 İnvestisiya deyildikdə nə başa düşülür?

- ☐ sırf kapitalın artırılması məqsədi ilə vəsait qoyuluşu
- ☒ ən az iki tərəfin, yəni layihənin təşəbbüskarı və layihəni maliyyələşdirən investorunun qarşılıqlı ünsiyyəti prosesidir
- ☐ sırf pul vəsaitlərinin qoyuluşu; sırf pul vəsaitlərinin qoyuluşu
- ☐ vəsaitlərin uzunmüddətli qoyuluşu

147 İnvestisiya deyildikdə nə başa düşülür?

- ☐ sosial səmərənin əldə edilməsi məqsədi ilə vəsait qoyuluşu
- ☒ fiziki, pul və qeyri-material aktivlərə qoyuluşlar
- ☐ vəsaitlərin şəxsi istehlak məqsədi ilə əmtəələrə qoyuluşu
- ☐ vəsaitlərin uzunmüddətli qoyuluşu

148 Kapital qoyuluşları

- ☐ yeni texnologiyalara investisiyadır
- ☒ yeni əsas fondların yaradılmasına və mövcud olanların təkrar istehsalına edilən investisiyadır
- ☐ kapitalın qiymətli kağızlara yerləşdirilməsidir
- ☐ istənilən obyektlərə investisiyadır

149 Maliyyə investisiyalarının obyektləri

- ☐ bank depozitləridir
- ☒ səhmlərdir
- ☐ əsas fondlardır
- ☐ dövlətiyyə kapitalıdır

150 Real investisiyanın obyektləri

- ☐ tezavvasiya obyektləridir
- ☒ əsas fondlardır
- ☐ səhmlərdir
- ☐ dövlətiyyə kapitalıdır

151 Xalis investisiyalar bunlar arasındakı fərkdir:

- ☐ xüsusi və borc vəsaitlər
- ☒ məcmu investisiyalarla amortizasiya ayırmaları
- ☐ birbaşa və dolaylı investisiyalar
- ☐ real və portfel investisiyalar

152 Müəssisənin xalis investisiyalarının mənfi göstərici olması müəssisəni necə səciyyələndirir?

- ☐ müəssisə mövcud deyil
- ☒ müəssisə öz kapitalını yeyir
- ☐ müəssisə yerində sayır

☐ müəssisə böyüyür

153 Müəssisənin xalis investisiyalarının müsbət göstərici olması müəssisəni necə səciyyələndirir?

- ☐ müəssisə mövcud deyil
- ☒ müəssisə yerində sayır
- ☐ müəssisə öz kapitalını yeyir
- ☐ müəssisə böyüyür

154 Müəssisənin xalis investisiyalarının sıfıra bərabər olması müəssisəni necə səciyyələndirir?

- ☐ müəssisə mövcud deyil
- ☒ müəssisə yerində sayır
- ☐ müəssisə öz kapitalını yeyir
- ☐ müəssisə böyüyür

155 Müəssisənin əməliyyat mənfəətinin artım istiqamətlərindən birini göstərin:

- ☐ müəssisəyə vergi güzəştlərinin tətbiq edilməsi
- ☒ əməliyyat gəlirlərinin artımının istehsal-satış fəaliyyətinin həcmələrinin genişlənməsi hesabına təmin edilməsi
- ☐ borc kapitalı bazarında borclanmanın genişləndirilməsi
- ☐ büdcədən müəssisəyə pul ayırımlarının artırılması

156 Müəssisənin əməliyyat gəlirinin artımı istiqamətlərindən birini göstərin:

- ☐ büdcədən müəssisəyə dotasiyaların artırılması
- ☒ xüsusi əməliyyat xərclərinin azaldılması
- ☐ müəssisəyə vergi güzəştlərinin tətbiq edilməsi
- ☐ maliyyə bazarında borclanmanın genişləndirilməsi

157 Qoyulmuş kapitalın onun likvidliyi ilə təmin olunan sərbəstləşməsi necə adlanır?

- ☐ rekreasiya
- ☒ dezinvestisiya
- ☐ reinvestisiya
- ☐ repatriasiya

158 Əsas fondların əsaslı təmiri hansı investisiya növünə aiddir?

- ☐ portfel investisiyalarına
- ☒ real investisiyalara
- ☐ maliyyə investisiyalarına
- ☐ möhtəkir investisiyalara

159 Tikintinin və ya yenidən qurmanın ödənilməsi hansı investisiya növünə aiddir?

- ☐ portfel investisiyalarına
- ☒ real investisiyalara
- ☐ maliyyə investisiyalarına
- ☐ möhtəkir investisiyalara

160 Qeyri-maddi qoyuluşlar hansı investisiya növünə aiddir?

- ☐ portfel investisiyalarına
- ☒ real investisiyalara
- ☐ maliyyə investisiyalarına
- ☐ möhtəkir investisiyalara

161 Qiymətli kağızlara edilən qoyuluşlar hansı investisiya növünə aiddir?

- ☐ portfel investisiyalarına
- ☒ maliyyə investisiyalarına
- ☐ real investisiyalara
- ☐ möhtəkir investisiyalara

162 Verilmiş kreditlər hansı investisiya növünə aiddir?

- ☐ portfel investisiyalarına
- ☒ maliyyə investisiyalarına
- ☐ real investisiyalara
- ☐ möhtəkir investisiyalara

163 Lizinq verən üçün lizinq nəyə aiddir

- ☐ birbaşa investisiyalara
- ☒ maliyyə investisiyalarına
- ☐ real investisiyalara
- ☐ möhtəkir investisiyalara

164 Sırf qiymət dəyişməsi ehtimalı ilə aktivlərin alınması:

- ☐ birbaşa investisiyadır
- ☒ möhtəkir investisiyadır
- ☐ maliyyə investisiyasıdır
- ☐ real investisiyadır

165 Vahid investisiya siyasəti daxilində müxtəlif növ aktivlərə qoyulan investisiya adlanır:

- ☐ möhtəkir investisiya
- ☒ portfel investisiyası
- ☐ maliyyə investisiyası
- ☐ real investisiya

166 Pul vəsaitlərinin müəssisənin idarə edilməsində iştirak məqsədi ilə qoyuluşu məzmununu müəyyən edir:

- ☐ portfel investisiyasının
- ☒ birbaşa investisiyanın
- ☐ maliyyə investisiyasının
- ☐ real investisiyanın

167 Qiymətli kağızlar portfelini forlaşdırmaqla ilə qiymətli kağızlara pul vəsaitlərinin qoyuluşu məzmununu müəyyən edir:

- ☐ birbaşa investisiyaların
- ☒ portfel investisiyalarının
- ☐ uzunmüddətli investisiyaların
- ☐ real investisiyaların

168 Real investisiyaları həmçinin adlandırırlar.

- ☐ portfel investisiyaları
- ☒ birbaşa investisiyalar
- ☐ maliyyə investisiyaları
- ☐ uzunmüddətli investisiyalar

169 Əksər müəssisələr üçün investisiya fəaliyyətinin əsasını hansı investisiyalar təşkil edir?

- ☐ portfel investisiyaları
- ☒ real investisiyalar
- ☐ uzunmüddətli investisiyalar
- ☐ maliyyə investisiyaları

170 Qeyri-maliyyə aktivlərinin yaradılması və ya əldə edilməsi ilə bağlı olan konkret layihələrə uzunmüddətli vəsait qoyuluşu məzmununu müəyyən edir:

- ☐ portfel investisiyalarının
- ☒ real investisiyaların
- ☐ maliyyə investisiyalarının
- ☐ spekulyativ investisiyaların

171 Real investisiyaların zəruriliyini şərtləndirən səbəbi göstərin:

- ☐ dünya bazarına çıxmaq arzusu
- ☒ fəaliyyət həcminin artırılması
- ☐ kreditlərin qaytarılmasının vacibliyi
- ☐ sosial öhdəliklərin yerinə yetirilməsi

172 Real investisiyaların zəruriliyini şərtləndirən səbəbi göstərin:

- ☐ dünya bazarına çıxmaq arzusu
- ☒ yeni fəaliyyət növünün gerçəkləşməsi
- ☐ kreditlərin qaytarılmasının zəruriliyi
- ☐ sosial öhdəliklərin yerinə yetirilməsi

173 Real investisiyaların zəruriliyini şərtləndirən səbəbi göstərin:

- ☐ dünya bazarına çıxmaq arzusu
- ☒ müəssisənin mövcud maddi-texniki bazasının yenilənməsi
- ☐ kreditlərin qaytarılmasının zəruriliyi
- ☐ sosial öhdəliklərin yerinə yetirilməsi

174 Real investisiyaların istiqamətlərindən birini göstərin:

- ☐ işçilərin peşə səviyyəsinin artırılması

- ☒ əsaslı investisiyalar
- ☐ cəmiyyətdə sosial gərginliyin zəiflədilməsi
- ☐ cari təmirin aparılması

175 Real investisiyaların istiqamətlərindən birini göstərin:

- ☐ işçilərin peşə səviyyəsinin artırılması
- ☒ maddi dövriyyə aktivlərinin artımına investisiya
- ☐ cəmiyyətdə sosial gərginliyin zəiflədilməsi
- ☐ cari təmirin aparılması

176 Real investisiyaların istiqamətlərindən birini göstərin:

- ☐ işçilərin peşə səviyyəsinin artırılması
- ☒ innovasiya investisiyası
- ☐ cəmiyyətdə sosial gərginliyin zəiflədilməsi
- ☐ cari təmirin aparılması

177 Kapital qoyuluşunun formalarından birini göstərin:

- ☐ cari təmirin aparılması
- ☒ müəssisələrin bütöv kompleks kimi alınması
- ☐ qiymətli kağızların alınması
- ☐ işçilərin peşə səviyyəsinin artırılması

178 Kapital qoyuluşunun formalarından birini göstərin:

- ☐ cari təmirin aparılması
- ☒ yeni tikinti
- ☐ qiymətli kağızların alınması
- ☐ işçilərin peşə səviyyəsinin artırılması

179 Kapital qoyuluşunun formalarından birini göstərin:

- ☐ cari təmirin aparılması
- ☒ müəssisələrin fəaliyyət istiqamətinin dəyişdirilməsi
- ☐ qiymətli kağızların alınması
- ☐ işçilərin peşə səviyyəsinin artırılması

180 Kapital qoyuluşunun formalarından birini göstərin:

- ☐ cari təmirin aparılması
- ☒ mövcud müəssisənin genişləndirilməsi
- ☐ qiymətli kağızların alınması
- ☐ işçilərin peşə səviyyəsinin artırılması

181 Kapital qoyuluşunun formalarından birini göstərin:

- ☐ cari təmirin aparılması
- ☒ mövcud müəssisələrin, ayrı-ayrı binaların və qurğuların yenidən qurulması
- ☐ qiymətli kağızların alınması

- ☐ işçilərin peşə səviyyəsinin artırılması

182 Kapital qoyuluşunun formalarından birini göstərin:

- ☐ cari təmirin aparılması
☒ müəssisənin texniki yenidənsiləhlənməsi
☐ qiymətli kağızların alınması
☐ işçilərin peşə səviyyəsinin artırılması

183 Kapital qoyuluşunun formalarından birini göstərin:

- ☐ cari təmirin aparılması
☒ maşın və avadanlıqların müasirləşdirilməsi
☐ qiymətli kağızların alınması
☐ işçilərin peşə səviyyəsinin artırılması

184 Kapital qoyuluşunun formalarından birini göstərin:

- ☐ cari təmirin aparılması
☒ əsas vəsaitlərin əsaslı təmiri
☐ qiymətli kağızların alınması
☐ işçilərin peşə səviyyəsinin artırılması

185 Kapital qoyuluşunun formalarından birini göstərin:

- ☐ cari təmirin aparılması
☒ avadanlığın fiziki aşınması ilə əlaqədar yenilənməsi
☐ qiymətli kağızların alınması
☐ işçilərin peşə səviyyəsinin artırılması

186 Ayrı-ayrı avadanlıqların fiziki aşınma ilə əlaqədar yenilənməsi həmçinin belə adlanır:

- ☐ möhtəkir investisiyalar
☒ renovasiya investisiyaları
☐ portfel investisiyaları
☐ maliyyə investisiyaları

187 Real investisiyaların bir çox forma və növləri əsasən bu formada həyata keçirilir:

- ☐ maliyyə investisiyaları
☒ kapital qoyuluşları
☐ portfel investisiyaları
☐ möhtəkir investisiyalar

188 Real investisiyaların bir çox forma və növləri əsasən bu formada həyata keçirilir və rəsmiləşdirilir:

- ☐ reklam layihələri
☒ investisiya layihələri
☐ təhsil layihələri
☐ möhtəkir investisiyalar

189 Potensial investisiya tələbinin formalaşmasına təsir edən investisiya dövrünün mərhələsi

- ☐ bölüşdürücü və yenidən bölüşdürücü
- ☒ kompensasiya və öz xərcini ödəmə
- ☐ gəlirlilik
- ☐ məsrəfilik

190 İnvestisiya bazarının tərkib hissələrini seçin

- ☐ ssuda kapitalları bazarı
- ☒ investisiyalar bazarı
- ☐ maliyyə bazarı
- ☐ pul bazarı

191 İnvestisiya bazarının tərkib hissələrini seçin

- ☐ ssuda kapitalları bazarı
- ☒ investisiya məhsulları bazarı
- ☐ maliyyə bazarı
- ☐ pul bazarı

192 Kredit bazarının başlıca subyekti

- ☐ pensiya fondu
- ☒ bank
- ☐ hökumət
- ☐ sığorta təşkilatı

193 Kredit bazarının başlıca subyekti

- ☐ investor
- ☒ bank
- ☐ hökumət
- ☐ sığorta təşkilatı

194 İnvestisiyaların həcmi proporsional olaraq

- ☐ vergiqoyma dərəcəsi
- ☒ investisiyaların xüsusi çəkisinin dəyişməsi
- ☐ inflyasiya tempindən
- ☐ ssuda faizi stavkasından

195 İnvestisiyaların həcmi proporsional olaraq

- ☐ vergiqoyma dərəcəsi
- ☒ investisiyaların retabelliyindən
- ☐ inflyasiya tempindən
- ☐ ssuda faizi stavkasından

196 Xalis investisiyalar

- ☐ müəyyən dövrdəki investisiya vəsaitlərinin həcmi
- ☒ müəyyən dövrdə investisiya vəsaitlərinin həcmi – amortizasiya ayırmalarının həcmi

- ☐ müəyyən dövr ərzində məcmu gəlirlərin həcmi – məcmu məsrəflərin həcmi
- ☐ müəyyən dövrdə məcmu məsrəflərin həcmi

197 Xalis investisiyaların mənfi saldosu

- ☐ istehsal potensialının artımı
- ☒ istehsal potensialının azaldılması
- ☐ iqtisadi artım
- ☐ iqtisadi artımın olmaması

198 Xalis investisiyaların sıfır həcmi

- ☐ istehsal potensialının olmaması
- ☒ iqtisadi artımın olmaması
- ☐ iqtisadi artım
- ☐ istehsal potensialının azalması

199 Xalis investisiyaların müsbət saldosu

- ☐ istehsal potensialının azalması
- ☒ iqtisadi artım
- ☐ istehsal potensialının azalması
- ☐ iqtisadi artımın olmaması

200 Dövlət büdcəsi hesabına investisiya qoyuluşları həyata keçirilir

- ☐ qeyri istehsal
- ☒ dövlət investisiyalarının maliyyələşdirilməsi maddəsindən
- ☐ texniki yenidənqurma
- ☐ qeyri mərkəzləşdirilmiş

201 Dövlət büdcəsi hesabına investisiya qoyuluşları həyata keçirilir

- ☐ qeyri istehsal təyinatlı
- ☒ mərkəzləşdirilmiş
- ☐ istehsal
- ☐ rekonstruksiya

202 Dövlətin layihədə iştirakı

- ☐ vergiqoyma ilə məhdudlaşdırılır
- ☒ investisiya cəlbediciliyini artırır
- ☐ investisiya cəlbediciliyini azaldır
- ☐ lisenziyalaşdırılır

203 İnvestisiya bazarı

- ☐ kapital qoyuluşları bazarı
- ☒ həm bazar obyektlərinin real investisiyalaşdırılması, həm də maliyyə alətləri bazarının investisiyalaşdırılması
- ☐ bazar obyektlərinin real investisiyalaşdırılması
- ☐ maliyyə alətləri bazarının investisiyalaşdırılması

204 Real investisiyalaşdırılan obyektlər bazarına daxil deyildir

- ☐ istehsal vasitələri bazarı
- ☒ özəlləşdirilən obyektlər bazarı
- ☐ kapital qoyuluşları bazarı
- ☐ daşınmaz əmlak bazarı

205 Maliyyə alətlərinin investisiyalaşdırılması bazarı

- ☐ maliyyə dezivativləri bazarı
- ☒ fond və pul bazarları
- ☐ fond bazarı
- ☐ pul bazarı

206 İnvestisiya bazarının vəziyyətini xarakterizə edir

- ☐ pul vəsaitlərinin təklifi
- ☒ tələb və təklif
- ☐ rəqabət və inhisar
- ☐ kapitalın dəyəri

207 İnvestisiya bazarı aşağıdakılardan ibarətdir

- ☐ sənaye obyektlərindən, səhmlər, depozitlər və lisenziyalardan
- ☒ real investisiyalaşdırılan bazar obyektlərindən, maliyyə investisiyalaşdırılması obyektləri bazarından
- ☐ fond və pul bazarlarından
- ☐ daşınmaz əmlak və yeni texnologiyalar bazarından

208 İnvestisiya bazarının fəallıq dərəcəsi

- ☐ istehsal bəzi
- ☒ bazar konyunktur (tələb və təklif)
- ☐ təklif
- ☐ tələb

209 İnvestisiya bazarı konyunkturunun öyrənilməsinə daxildir

- ☐ qeyd olunan bütün variantlar
- ☒ bazarın konyunkturunun proqnozlaşdırılması
- ☐ cari fəallığın müşahidəsi (tələb, təklif göstəricilərinin monitorinqi)
- ☐ cari konyunkturının təhlili

210 İnvestisiya bazarı konyunkturunun proqnozlaşdırılmasına daxildir

- ☐ investisiya bazarı iştirakçılarının davranış təhlili
- ☒ investisiya bazarının inkişafına təsir edən dəyişkən faktorların tədqiqi
- ☐ retrospektiv dövrdə göstəricilərin təhlili
- ☐ investisiyalaşdırılan kapitalın effektivliyi nöqtəyi-nəzərindən daha çox investisiya marağı kəsb edən sahələrin aşkar olunması

211 Firmanın investisiya portfeli

- ☐ qiymətli kağızların məcmusu
- ☒ məqsədli idarəetmə obyekti qismində baxılan investisiyanın məqsədlərinə müvafiq formalaşmış investisiyalasdırılan obyektlər məcmusu
- ☐ investisiyaların reallaşdırılması üzrə praktiki hərəkətlərin məcmusu
- ☐ mənfəət və digər faydalı səmərə əldə etmək məqsədilə sahibkarlıq obyektlərinə qoyulan və dəyəri olan pul vəsaitləri, qiymətli kağızlar, sair əmlak, o cümlədən əmlak və sair hüquqlar

212 İnvestisiyalasma prioriteti üzrə investisiya portfellerinin aşağıdakı növlərini fərqləndirirlər

- ☐ aqressiv
- ☒ balanslaşmış
- ☐ qeyri balanslaşmış
- ☐ artım portfeli

213 İnvestisiya prioriteti üzrə investisiya portfelinin aşağıdakı növlərini fərqləndirirlər

- ☐ konservativ
- ☒ gəlir portfeli
- ☐ aqressiv
- ☐ balanslaşmış

214 Portfeli investisiyalarının idarə olunması xüsusiyyətləri

- ☐ passiv
- ☒ optimal
- ☐ aktiv
- ☐ balanslaşmış

215 Portfel investisiyalarının aktiv idarə olunması

- ☐ az gəlirli aktivlərdən xilas olmaq
- ☒ uzunmüddətli diversifikasiya olunmuş portfelin yaradılması
- ☐ daha səmərəli qiymətli kağızların əldə olunması
- ☐ bütün müddət ərzində portfeli dəyişməz vəziyyətdə saxlamaq

216 Portfel investisiyalarının passiv idarə olunması

- ☐ az riskli portfel
- ☒ bütün müddət ərzində portfeli dəyişməz vəziyyətdə saxlamaq
- ☐ az gəlirli aktivlərdən xilas olmaq
- ☐ daha səmərəli qiymətli kağızların əldə olunması

217 İnvestorun strategiyasına müvafiq investisiya portfeli

- ☐ passiv portfel
- ☒ aktiv portfel
- ☐ balanslaşdırılmış portfel
- ☐ qeyri balanslaşdırılmış portfel

218 Fundamental təhlilə aiddir

- ☐ institusional investorların maliyyə vəziyyəti

- ☒ ümumi iqtisadi situasiya
- ☐ siyasi situasiya
- ☐ iqtisadiyyatın sektorlarının vəziyyəti

219 Fundamental təhlilə aiddir

- ☐ institusional investorların vəziyyəti
- ☒ iqtisadiyyatın sektorlarının vəziyyəti
- ☐ ümumi iqtisadi vəziyyət
- ☐ siyasi vəziyyət

220 Texniki təhlilə aiddir

- ☐ siyasi vəziyyət
- ☒ qiymətlərin proqnozu
- ☐ birja statistikasının öyrənilməsi
- ☐ fond indekslərinin məzənnələrinin dəyişməsi

221 Xüsusi, borc alınmış, cəlb edilmiş vəsaitləri investisiya qoyuluşları formasında həyata keçirən və onların məqsədli istifadəsini təmin edən adlanır

- ☐ kreditor
- ☐ podratçı
- ☒ investor
- ☐ sifarişçi

222 İnvestisiya prosesinin həyata keçirilməsi üzrə təsərrüfat fəaliyyətinin forması dedikdə

- ☐ investisiya siyasəti
- ☒ investisiya fəaliyyəti
- ☐ investisiya tsikli
- ☐ investisiyaların dövriyyəsi

223 İnvestisiya fəaliyyəti hansı sferada baş verir

- ☐ qeyri maddi istehsal prosesi
- ☒ tədavül
- ☐ xidmətlər
- ☐ maddi istehsal prosesi

224 Azərbaycan Respublikasında investisiya fəaliyyəti tənzimlənir

- ☐ Banklar haqqında qanun ilə
- ☒ xarici investisiyanın qorunması haqqında, investisiya fəaliyyəti haqqında qanunlar ilə
- ☐ Konstitusiya ilə
- ☐ Mərkəzi Bank haqqında qanun ilə

225 Azərbaycan Respublikasında investisiya fəaliyyəti tənzimlənir

- ☐ Banklar haqqında qanun ilə
- ☒ Mülki Məcəllə ilə

- ☐ Konstitusiya ilə
- ☐ Mərkəzi Bank haqqında qanun ilə

226 İnvestisiya fəaliyyətində müqavilə üzrə işləri (xidmətləri) yerinə yetirən subyekt

- ☐ investisiya nəticələrindən istifadə edən
- ☒ podratçı
- ☐ investor
- ☐ sifarişçi

227 İnvestisiya fəaliyyətinin dolayı tənzimlənməsini dövlət aşağıdakı variantla həyata keçirir

- ☐ investisiya fəaliyyəti iştirakçılarının tərkibinin müəyyən edilməsi
- ☒ investisiya fəaliyyətinin inkişafı üzrə əlverişli şəraitin yaradılması
- ☐ investisiya fəaliyyətində dövlətin iştirakı
- ☐ investisiya fəaliyyəti iştirakçılarına vergi qoyma

228 İnvestisiya fəaliyyətində dövlətin birbaşa iştirakı aşağıdakı variantla reallaşır

- ☐ investisiya fəaliyyəti iştirakı üzrə əlverişli mühitin yaradılması
- ☒ investisiya layihələrinin işlənməsi, tətbiqi və maliyyələşdirilməsi
- ☐ investisiya fəaliyyəti iştirakçılarının vergiyə cəlb olunması
- ☐ investisiya fəaliyyəti iştirakçılarının tərkibinin müəyyən edilməsi

229 İnvestisiya fəaliyyətinin subyektlərinin dövlət hakimiyyəti orqanlarının hərəkətlərindən (hərəkətsizliyindən) məhkəmədə iddia qaldırma

- ☐ investisiya fəaliyyəti subyektlərinin bir qisminin hüquqları var
- ☒ hüquqları var
- ☐ hüquqları yoxdur
- ☐ müəyyən olunmuş hallarda hüquqları var

230 Fiziki şəxslər investisiya fəaliyyətinin subyektləri ola bilərlərmi

- ☐ qeyri rezident fiziki şəxslər ola bilərlər
- ☒ ola bilərlər
- ☐ ola bilməzlər
- ☐ müstəsna hallarda ola bilərlər

231 Müəssisə investisiya fəaliyyətinin iki və daha çox subyektinin funksiyalarını əvəz edə bilərmidi

- ☐ yalnız bir subyektin funksiyasını yerinə yeyir bilər
- ☒ əvəz edə bilər
- ☐ əvəz edə bilməz
- ☐ müstəsna hallarda əvəz edə bilər

232 İnstitusional investorların aşağıdakı tipləri mövcuddur

- ☐ dövlət büdcəsi
- ☒ pensiya fondu
- ☐ əhali

- ☐ sənaye müəssisələri

233 İnstitusional investorların aşağıdakı tipləri mövcuddur

- ☐ dövlət büdcəsi
☒ sığorta təşkilatları
☐ əhali
☐ sənaye müəssisələri

234 Makrosəviyyədə investisiya fəaliyyətinin idarə olunması

- ☐ layihənin qanunvericilik təminatı
☒ investisiya bazarının proqnozlaşdırılması və vəziyyətinin qiymətləndirilməsi
☐ investisiya layihəsinin idarə olunması
☐ layihənin maliyyə təminatı

235 Şirkət səviyyəsində investisiya fəaliyyətinin meyarları

- ☐ iqtisadi potensialın artımının təmin olunması
☒ gəlirin maksimallaşdırılmasının təmin olunması
☐ investisiya strategiyasının reallaşdırılmasının ən səmərəli təmin olunması yolları
☐ iqtisadi inkişafın yüksək tempə təmin olunması

236 Ölkənin investisiya iqlimi

- ☐ ölkədə xarici investisiyaların miqyası
☒ ölkədə investisiya fəaliyyətinin investisiyaların gəlirliyinə və investisiya risklərinin səviyyəsinə əhəmiyyətli təsir göstərən hüquqi, iqtisadi və sosial şərtlər sistemi
☐ ölkə regionlarının məcmu investisiya potensialını xarakterizə edən göstərici
☐ ölkənin qızıl ehtiyatının həcmi

237 İnvestisiya iqliminin yaxşılaşdırılması

- ☐ inflyasiyanın minimallaşdırılması
☒ iqtisadi artım şəraitinin yaradılması
☐ siyasi sabillik
☐ maliyyə sabilliyi

238 İnvestisiya potensialı aşağıdakını ifadə edir:

- ☐ investisiya bazarının makroiqtisadi öyrənilməsi
☒ ölkə regionu və sahənin əsas makroiqtisadi şərtlərini nəzərə alan həcm göstəriciləri
☐ investisiya fəaliyyətinin normal həyata keçirilməsinin normativ şərtləri
☐ investisiya fəaliyyətinin real və maliyyə investisiyalasdırılmasının məqsədli formalaşmış obyektləri

239 İnvestisiyalasmanın qanunvericilik şərtləri

- ☐ investisiya risklərinin dövlət zəmanəti
☒ investisiya fəaliyyətinin həyata keçirilməsində qanunverici fon yaradan normativ şərait
☐ investisiya fəaliyyətinin aparılmasına ayrılan pul vəsaitlərinin həcmi
☐ investisiyanın ayrı-ayrı faktorlarının istifadəsi qaydaları

240 İnvestisiya fəaliyyətinin subyektləri

- ☐ podratçılar
- ☒ investorlar və iştirakçılar
- ☐ sifarişçilər
- ☐ auditorlar

241 Səhm nədir?

- ☐ borc öhdəliyidir
- ☒ sahibinin səhmdar cəmiyyətin idarə edilməsində iştirak etdiyini təsdiq edən qiymətli kağızdır
- ☐ sahibinə şirkətdə mülkiyyət hüququ verməyən, lakin illik faiz almaq hüququ verən qiymətli kağızdır
- ☐ gələcəkdə hər hansı aktivlərin alınması hüququdur

242 İri səhm zərfinin kiçik zərfə nisbətən investisiya cazibədarlığı baxımından daha üstün olmasının səbəbi:

- ☐ qanun tərəfindən daha böyük ölçüdə qorunması
- ☒ səhmdarın müəssisənin idarə edilməsində iştirak dərəcəsinin daha yüksək olması
- ☐ investisiya riskinin az olması
- ☐ 1 səhm başına düşən gəlirlilik səviyyəsinin yüksək olması

243 İri investor tərəfindən qiymətli kağızların investisiya cazibədarlığının qiymətləndirilməsi onların hansı qabiliyyəti ilə müəyyən edilir?

- ☐ səsvermə hüququna zəmanətin verilməsi
- ☒ mənfəət gətirməsi
- ☐ kiçik zərfin səhmi ilə müqayisədə səhmə başına düşən mənfəətin çox olması
- ☐ mülkiyyətin idarə edilməsində iştiraka zəmanətin verilməsi

244 Digər şirkətlərin qiymətli kağızlarının əldə edilməsinə görə edilən ödəniş pul vəsaitlərinin axını hesabatında pul vəsaitlərinin yönəlməsi kimi göstərilir:

- ☐ təsərrüfat fəaliyyətinə
- ☒ investisiya fəaliyyətinə
- ☐ kredit fəaliyyətinə
- ☐ maliyyə fəaliyyətinə

245 Qiymətli kağızların əsas investisiya keyfiyyətlərindən biri budur:

- ☐ sənədlilik
- ☒ gəlirlilik
- ☐ standartlılıq
- ☐ seriyalılıq

246 Qiymətli kağızların əsas investisiya keyfiyyətlərindən biri budur:

- ☐ sənədlilik
- ☒ tədavülmə
- ☐ standartlılıq
- ☐ seriyalılıq

247 Qiymətli kağızların əsas investisiya keyfiyyətlərindən biri budur:

- ☐ standartlılıq
- ☒ likvidlilik
- ☐ seriyalılıq
- ☐ sənədlilik

248 Qiymətli kağızların əsas investisiya keyfiyyətlərindən biri budur:

- ☐ sənədlilik
- ☒ risk
- ☐ standartlılıq
- ☐ seriyalılıq

249 Qiymətli kağızların kapitalin artımı formasında müsbət maliyyə nəticəsi verməsi onların hansı keyfiyyətini müəyyən edir?

- ☐ tədavületmə
- ☒ gəlirlilik
- ☐ risk
- ☐ likvidlilik

250 Qiymətli kağızların öz sahibinə itki vermədən, bazar qiymətlərinin kiçik tərəddüdləri və kiçik satış xərcləri ilə tez satılaraq pul vəsaitlərinə çevrilməsi nəyi müəyyən edir?

- ☐ tədavületməni
- ☒ likvidliliyi
- ☐ gəlirliliyi
- ☐ riskliyi

251 Qiymətli kağızların bazarda tələb və təklif yaratması (alınır və satılması), bəzən də müstəqil şəkildə ödəmə aləti kimi çıxış etməklə digər əmtəələrin dövryyəsinə asanlaşdırması nəyi müəyyən edir?

- ☐ riskliyi
- ☒ tədavületməni
- ☐ likvidliliyi
- ☐ gəlirliliyi

252 Qiymətli kağızlara edilən investisiyaları itirmək ehtimalı onların hansı keyfiyyətini müəyyən edir?

- ☐ gəlirliliyi
- ☒ riskliliyi
- ☐ tədavületməni
- ☐ likvidliliyi

253 Hüquqi və fiziki şəxslərə məxsus qiymətli kağızların məcmusu belə adlanır:

- ☐ qiymətli kağızlar paketi
- ☒ qiymətli kağızlar portfeli
- ☐ qiymətli kağızlar sandığı
- ☐ qiymətli kağızlar zərfi

254 Qiymətli kağızlar portfelinin növünü göstərin:

- ☐ differensiyalaşmış
- ☒ emissiyalı
- ☐ könüllü
- ☐ diskretli

255 Qiymətli kağızlar portfelinin növünü göstərin:

- ☐ differensiyalaşmış
- ☒ investisiyalı
- ☐ könüllü
- ☐ diskretli

256 Qiymətli kağızların portfelini konkret emittent tərəfindən buraxılmış qiymətli kağızların məcmusudur:

- ☐ mütədil
- ☒ emissiyalı
- ☐ investisiyalı
- ☐ aqressiv

257 Qiymətli kağızların portfelini konkret investora məxsus qiymətli kağızların məcmusudur:

- ☐ mütədil
- ☒ investisiyalı
- ☐ emissiyalı
- ☐ aqressiv

258 Bazar qiymətləri vaxt keçdikcə artan qiymətli kağızlardan hansı portfel formalaşır?

- ☐ gəlir portfelini
- ☒ artım portfelini
- ☐ sifariş portfelini
- ☐ artım və gəlir portfelini

259 Yüksək cari gəlir əldə edilməsini təmin edən qiymətli kağızlardan hansı portfel formalaşır?

- ☐ artım portfelini
- ☒ gəlir portfelini
- ☐ sifariş portfelini
- ☐ artım və gəlir portfelini

260 Hansı qiymətli kağız portfelini artım və gəlir portfelinin xüsusiyyətlərini özündə birləşdirir?

- ☐ artım portfelini
- ☒ artım və gəlir portfelini
- ☐ sifariş portfelini
- ☐ gəlir portfelini

261 Artım portfelinin növünü göstərin:

- ☐ artım portfeli
- ☒ aqressiv artım porfeli
- ☐ sifariş portfeli
- ☐ artım və gəlir protfeli

262 Artım portfelinin növünü göstərin:

- ☐ artım portfelindən
- ☒ konservativ artım porfeli
- ☐ sifariş portfeli
- ☐ artım və gəlir protfeli

263 Artım portfelinin növünü göstərin:

- ☐ artım portfeli
- ☒ kombinə edilmiş artım porfeli
- ☐ sifariş portfeli
- ☐ artım və gəlir protfeli

264 Gəlir portfelinin növünü göstərin:

- ☐ maksimal gəlir portfeli
- ☒ müntəzəm gəlir portfeli
- ☐ artım və gəlir protfeli
- ☐ qeyri-müntəzəm gəlir porfeli

265 Gəlir portfelinin növünü göstərin:

- ☐ maksimal gəlir portfeli
- ☒ gəlirli qiymətli kağızlar portfeli
- ☐ artım və gəlir protfeli
- ☐ qeyri-müntəzəm gəlir porfeli

266 Müəssisənin investisiya portfeli

- ☐ qiymətli kağızların məcmusu
- ☒ məqsədli idarəetmə obyekti kimi baxılan və investorun investisiya məqsəd-lərinə müvafiq formalaşmış obyektlərin məcmusu
- ☐ investisiyaların reallaşdırılması üzrə praktiki hərəkətlərin məcmusu
- ☐ sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulmuş pul vəsaitləri, qiymətli kağızlar, sair əmlak, o cümlədən dəyəri olan əmlak və sair hüquqlar

267 İnvestisiyalashmanın prioritet məqsədləri üzrə investisiya portfelinin aşağıdakı növlərini fərqləndirirlər

- ☐ müvazinətli
- ☒ artım portfeli
- ☐ qeyri balanslaşmış
- ☐ aqressiv

268 İnvestisiyalashmanın prioritet məqsədləri üzrə investisiya portfelinin aşağıdakı növlərini fərqləndirirlər

- ☐ mühafizəkar

- ☒ gəlirlilik portfeli
- ☐ aqressiv
- ☐ balanslaşmış

269 İnvestisiyalashmanın prioritet məqsədləri üzrə investisiya portfelinin aşağıdakı növlərini fərqləndirirlər

- ☐ balanslı
- ☒ orta riskli
- ☐ qeyri müvazinətli
- ☐ aqressiv

270 İnvestisiyalashma obyektı üzrə investisiya portfellerinin aşağıdakı növlərini fərqləndirirlər

- ☐ möhtəkir portfeli
- ☒ real investisiya layihələri portfeli
- ☐ artım portfeli
- ☐ gəlirlilik portfeli

271 İnvestisiyalashma obyektı üzrə investisiya portfellerinin aşağıdakı növlərini fərqləndirirlər

- ☐ balanslı portfel
- ☒ qiymətli kağızlar portfeli
- ☐ artım portfeli
- ☐ gəlirlilik portfeli

272 İnvestisiyalashma obyektı üzrə investisiya portfellerinin aşağıdakı növlərini fərqləndirirlər

- ☐ gəlirlilik portfeli
- ☒ ixtisaslaşmış portfel
- ☐ artım portfeli
- ☐ aqressiv portfel

273 İnvestisiyalashma obyektı üzrə investisiya portfellerinin aşağıdakı növlərini fərqləndirirlər

- ☐ gəlirlilik portfeli
- ☒ qarışıq portfel
- ☐ artım portfeli
- ☐ balanslı portfel

274 Risk və gəlirlilik nisbətləri üzrə investisiya portfelinin aşağıdakı növlərini fərqləndirirlər

- ☐ gəlirlilik portfeli
- ☒ aqressiv investor portfeli
- ☐ artım portfeli
- ☐ balanslı portfel

275 Risk və gəlirlilik nisbətləri üzrə investisiya portfelinin aşağıdakı növlərini fərqləndirirlər

- ☐ balanslı portfel
- ☒ mötədil investor portfeli
- ☐ artım portfeli

☐ gəlirlilik portfeli

276 Risk və gəlirlilik nisbətləri üzrə investisiya portfelinin aşağıdakı növlərini fərqləndirirlər

- ☐ gəlirlilik portfeli
☒ mühafizəkar investor portfeli
☐ artım portfeli
☐ balanslı portfel

277 İnvestisiya məqsədlərinə nail olmaq üzrə investisiya portfelinin aşağıdakı növlərini fərqləndirirlər

- ☐ gəlirlilik portfeli
☒ balanslı portfel
☐ artım portfeli
☐ mühafizəkar investor portfeli

278 İnvestisiya məqsədlərinə nail olmaq üzrə investisiya portfelinin aşağıdakı növlərini fərqləndirirlər

- ☐ gəlirlilik portfeli
☒ qeyri balanslı portfel
☐ artım portfeli
☐ aqressiv investor portfeli

279 İnvestisiya portfelinin formalaşması prinsiplərindən birini göstərin

- ☐ qoyuluşların müddətliliyi
☒ qoyuluşların təhlükəsizliyi
☐ differensial qoyuluşlar
☐ qoyuluşların məqsədli xarakteri

280 İnvestisiya portfelinin formalaşması prinsiplərindən birini göstərin

- ☐ qoyuluşların müddətliliyi
☒ qoyuluşların gəlirliliyi
☐ differensial qoyuluşlar
☐ qoyuluşların məqsədli xarakteri

281 İnvestisiya portfelinin formalaşması prinsiplərindən birini göstərin

- ☐ qoyuluşların müddətliliyi
☒ qoyuluşların artımı
☐ differensial qoyuluşlar
☐ qoyuluşların məqsədli xarakteri

282 İnvestisiya portfelinin formalaşması prinsiplərindən birini göstərin

- ☐ qoyuluşların müddətliliyi
☒ qoyuluşların likvidliyi
☐ differensial qoyuluşlar
☐ qoyuluşların məqsədli xarakteri

283 Qiymətli kağızlar portfelinin idarə olunması metodlarından birini göstərin

- ☐ riskli idarəetmə
- ☒ aktiv idarəetmə
- ☐ balanslı idarəetmə
- ☐ məqsədli idarəetmə

284 Qiymətli kağızlar portfelinin idarə olunması metodlarından birini göstərin

- ☐ riskli idarəetmə
- ☒ passiv idarəetmə
- ☐ balanslı idarəetmə
- ☐ məqsədli idarəetmə

285 İnvestisiya portfelinin aktiv idarə edilməsi dedikdə nəzərdə tutulur

- ☐ az gəlirli aktivlərdən qısa müddətdə xilas olmaq
- ☒ daha səmərəli qiymətli kağızların alışı
- ☐ portfel dəyişməz vəziyyətdə saxlamaq
- ☐ yaxşı diversifikasiya olunmuş portfelin yaradılması

286 İnvestisiya portfelinin passiv idarə edilməsi dedikdə nəzərdə tutulur

- ☐ az gəlirli aktivlərdən qısa müddətdə xilas olmaq
- ☒ portfel mövcud müddət ərzində dəyişməz vəziyyətdə saxlamaq
- ☐ daha səmərəli qiymətli kağızların alışı
- ☐ uzun müddətli yaxşı diversifikasiya olunmuş portfelin yaradılması

287 İnvestorun strategiyasına uyğun investisiya portfel hesab edilir

- ☐ passiv portfel
- ☒ balanslı portfel
- ☐ qeyri balanslı portfel
- ☐ aktiv portfel

288 Qiymətli kağızlar portfelinin idarə olunması metodlarından birini göstərin

- ☐ passiv investisiyalashdırma
- ☒ strateji investisiyalashdırma
- ☐ balanslı investisiyalashdırma
- ☐ qeyri balanslı investisiyalashdırma

289 Qiymətli kağızlar portfelinin idarə olunması metodlarından birini göstərin

- ☐ passiv investisiyalashdırma
- ☒ taktiki investisiyalashdırma
- ☐ balanslı investisiyalashdırma
- ☐ qeyri balanslı investisiyalashdırma

290 Portfel təhlili metodlarından birini göstərin

- ☐ qısamüddətli təhlil
- ☒ fundamental təhlil

- ☐ cari təhlil
- ☐ uzunmüddətli təhlil

291 Portfel təhlili metodlarından birini göstərin

- ☐ qısamüddətli təhlil
- ☒ texniki təhlil
- ☐ cari təhlil
- ☐ uzunmüddətli təhlil

292 Real investisiyalaşdırma obyektlərinin bütün növlərinin hesabına formalaşmış investisiya portfelı adlanır

- ☐ qarışıq portfel
- ☒ real investisiya layihələri portfelı
- ☐ qiymətli kağızlar portfelı
- ☐ ixtisaslaşmış portfel

293 Müxtəlif növ qiymətli kağızlara qoyuluşlar hesabına formalaşmış investisiya portfelı

- ☐ qarışıq portfel
- ☒ qiymətli kağızlar portfelı
- ☐ real investisiya layihələri portfelı
- ☐ ixtisaslaşmış portfel

294 Xüsusi maliyyə alətlərinə (fyuçers və opsiolar) qoyuluşlara istiqamətlənmiş investisiya portfelı

- ☐ qarışıq portfel
- ☒ ixtisaslaşmış portfel
- ☐ real investisiya layihələri portfelı
- ☐ qiymətli kağızlar portfelı

295 Həm real, həm də maliyyə investisiyalaşdırılması obyektlərindən formalaşan investisiya portfelı adlanır

- ☐ ixtisaslaşmış portfel
- ☒ qarışıq portfel
- ☐ real investisiya layihələri portfelı
- ☐ qiymətli kağızlar portfelı

296 Kapitalın yüksək artım templərini təmin edən, eləcə də müvafiq yüksək riskli investisiya obyektləri hesabına formalaşan investisiya portfelı adlanır

- ☐ qarışıq portfel
- ☒ artım portfelı
- ☐ gəlirlilik portfelı
- ☐ orta riskli portfel

297 Kifayət qədər yüksək riskli şəraitdə gəlirin yüksək artım templərini təmin edən investisiya obyektləri hesabına formalaşan investisiya portfelı adlanır

- ☐ qarışıq portfel
- ☒ artım portfelı

- ☐ gəlirlilik portfeli
- ☐ orta riskli portfel

298 Orta, bəzən də minimal ölçülü risklərlə investisiya obyektləri hesabına formalaşan investisiya portfeli adlanır

- ☐ qarışıq portfel
- ☒ orta riskli portfel
- ☐ artım portfeli
- ☐ gəlirlilik portfeli

299 Gəlirin və ya artımın maksimallaşdırılması meyarı üzrə formalaşan və yüksək səviyyəli portfel riski ilə xarakterizə olunan investisiya portfeli adlanır

- ☐ mötədil investor portfeli
- ☒ aqressiv investor portfeli
- ☐ passiv investor portfeli
- ☐ mühafizəkar investor portfeli

300 Etibarlı və zəmanətli gəlirlilik üzrə investisiya obyektlərindən istifadə etməklə, minimal risklər nəzərdə tutan investisiya portfeli adlanır

- ☐ aqressiv investor portfeli
- ☒ mühafizəkar investor portfeli
- ☐ passiv investor portfeli
- ☐ mötədil investor portfeli

301 İnvestisiyalashmanın investisiya layihələrinin və maliyyə alətlərinin seçilməsi yolu ilə formalaşan və onun məqsədlərinin tam reallaşması ilə xarakterizə edilən investisiya portfeli adlanır

- ☐ aqressiv portfel
- ☒ balanslı portfel
- ☐ qeyri balanslı portfel
- ☐ pozulmuş portfel

302 İnvestisiyalashmanın investisiya layihələrinin və maliyyə alətlərinin məqsəd-lərinə uyğunluğu ilə xarakterizə olunan formalaşmış investisiya portfeli adlanır

- ☐ aqressiv portfel
- ☒ qeyri balanslı portfel
- ☐ balanslı portfel
- ☐ pozulmuş portfel

303 İnvestisiya fəaliyyətində xarici və ya daxili amillərin əhəmiyyətli dəyişməsi ilə əlaqədar investoru qane etməyən investisiya portfeli adlanır

- ☐ aqressiv portfel
- ☒ pozulmuş portfel
- ☐ balanslı portfel
- ☐ qeyri balanslı portfel

304 İqtisadi qanunauyğunluqların və bazar qiymətlərinin formalaşması amillərinin öyrənilməsinə və aşkar edilməsinə əsaslanan təhlil və proqnozlaşdırma metodu adlanır

- ☐ bazar təhlili
- ☒ fundamental təhlil
- ☐ texniki təhlil
- ☐ strateji təhlil

305 Bazar göstəriciləri dinamikasının müəyyən olunmasında riyazi və qrafiki metodlara əsaslanan təhlil və proqnozlaşdırma metodu adlanır

- ☐ bazar təhlili
- ☒ texniki təhlil
- ☐ fundamental təhlil
- ☐ strateji təhlil

306 İnvestisiyaların müxtəlif aktivlər arasında bölüşdürülməsi adlanır

- ☐ differensasiya
- ☒ diversifikasiya
- ☐ stratifikasiya
- ☐ disfunksiya

307 Bazar qiymətləri zəif korrelyasiya olunan qiymətli kağızlar portfeli adlanır

- ☐ aqressiv
- ☒ diversifikasiya olunmuş
- ☐ effektiv
- ☐ balanslı

308 Lizinq:

- ☐ maşın və avadanlıqların qısa müddətli icazəsi
- ☒ müəyyən olunmuş haqq, müddət və şərtlər daxilində avadanlıqdan istifadə üçün lizinqə verənlə, lizinqə götürən arasında müqavilə
- ☐ maşın və avadanlıqların uzunmüddətli icazəsi
- ☐ maşın və avadanlıqların orta müddətli icazəsi

309 İpoteka kreditləşməsində borclular kimi çıxış edirlər

- ☐ rezident və qeyri rezidentlər
- ☒ mülkiyyətində daşınmaz əmlakı olan fiziki şəxslər
- ☐ uşaqları olan fiziki şəxslər
- ☐ VÖEN olan fiziki şəxslər

310 İpoteka kreditləşməsinin rəsmiləşdirilməsində əsas sənəd

- ☐ anbar qəbzi
- ☒ girov şəhadətnaməsi
- ☐ veksəl
- ☐ səhm

311 İstehsal vasitələrinin icarə forması

- ☐ forfeyting
- ☒ lizinq
- ☐ kontokorrent
- ☐ faktoring

312 Mülkiyyətə əmlak alan və bu əmlakı müəyyən şərtlərlə müvəqqəti istifadəyə lizinq predmeti kimi verən hüquqi şəxs

- ☐ vasitəçi
- ☒ lizinqə verən
- ☐ lizinqə götürən
- ☐ satıcı

313 Lizinq müqaviləsinə müvafiq müəyyən haqq, müddət və şərtlər daxilində lizinq predmetini müvəqqəti istifadəyə qəbul edən hüquqi şəxs

- ☐ vasitəçi
- ☒ lizinqə götürən
- ☐ lizinqə verən
- ☐ satıcı

314 Sonradan lizinq predmeti olan əmlakı alqı-satqı müqaviləsi bağlanmaqla lizinqə verənə satan hüquqi şəxs

- ☐ vasitəçi
- ☒ əmlakı istehsal edən
- ☐ lizinqə götürən
- ☐ lizinqə verən

315 İnvestorlar tərəfindən yüksək riskli və nəticələri qeyri müəyyən olan və səhmlər paketinə mübadilə edilən layihələrin reallaşdırılmasına qoyulan vəsaitlər

- ☐ büdcədən maliyyələşdirmə
- ☒ vençur maliyyələşdirilməsi
- ☐ xarici maliyyələşmə
- ☐ bank kreditləşməsi

316 Fərdi layihələr və proqramlar üzrə elmi tədqiqat işlərinin pul kapitalının bir növü kimi subsidiyalaşan sistemi

- ☐ maliyyə kapitalı
- ☒ vençur kapitalı
- ☐ bank kapitalı
- ☐ saxta kapital

317 Startap vəziyyətində olan müəssisələrə bir qayda olaraq uzunmüddətli investisiyaların mənbəyi kimi çıxış edir

- ☐ büdcədən maliyyələşdirmə
- ☒ vençur maliyyələşdirməsi

- ☐ xarici maliyyələşmə
- ☐ bank kreditləşməsi

318 Hansı maliyyələşmə zamanı kapital sahibləri yüksək mənfəət norması müqabilində maliyyələşən layihənin itki ehtimalı ilə üzləşə bilər?

- ☐ xarici maliyyələşdirmədə
- ☒ vençur maliyyələşdirməsində
- ☐ bank kreditləşməsində
- ☐ büdcədən maliyyələşdirmədə

319 Vençur maliyyələşdirilməsi başqa cür necə adlanır?

- ☐ xarici maliyyələşmə
- ☒ riskli maliyyələşdirmə
- ☐ bank kreditləşməsi
- ☐ büdcədən maliyyələşdirmə

320 Vençur maliyyələşdirilməsi obyektləri

- ☐ qiymətli kağızlarla möhtəkir əməliyyatlar
- ☒ ibtidai reallaşma mərhələsində olan elm tutumlu tədqiqat və yüksək texnoloji layihələr, konstruktor işləri, kəşflər
- ☐ başa çatmamış istehsal
- ☐ hərbi tədqiqatlar

321 Hansı maliyyələşdirmədə investor sürətli fayda gözləmir?

- ☐ büdcə
- ☒ vençur
- ☐ beynəlxalq
- ☐ bank

322 Vençur maliyyələşdirilməsi zamanı layihədən çıxma variantlarından biri

- ☐ dövlətə satış
- ☒ şirkətin birjaya çıxarılması
- ☐ layihə üzrə öhdəliklərdən imtina
- ☐ layihənin ləğvi

323 Vençur maliyyələşdirilməsi zamanı layihədən çıxma variantlarından biri

- ☐ dövlətə satış
- ☒ şirkətin strateji alıcıya satılması
- ☐ layihə üzrə öhdəliklərdən imtina
- ☐ layihənin ləğvi

324 Vençur maliyyələşdirilməsi zamanı layihədən çıxma variantlarından biri

- ☐ dövlətə satış
- ☒ şirkətin top menecerlərə satılması
- ☐ layihə üzrə öhdəliklərdən imtina

☐ layihənin ləğvi

325 Vençur maliyyələşdirilməsi mənbələrinin əsas tiplərindən birini göstərin

- ☐ sığorta fondları
☒ vençur investisiya fondları
☐ büdcədən kənar fondlar
☐ ehtiyat fondları

326 Vençur maliyyələşdirilməsi mənbələrinin əsas tiplərindən birini göstərin

- ☐ müştəək investorlar
☒ fərdi investorlar
☐ milli investorlar
☐ xüsusi investorlar

327 Şirkətin aktivləri və pul axınları müqabilində pul vəsaitlərinin və digər maddi resursların cəlb olunmasına yönəldilmiş tədbirlərin məcmusu

- ☐ vençur maliyyələşdirilməsi
☒ layihə maliyyələşdirilməsi
☐ bank kreditləşdirilməsi
☐ büdcədən maliyyələşdirmə

328 Layihə maliyyələşdirilməsində investorun vəsait qoyuluşunun obyektə kimi çıxış edir

- ☐ elmi konstruktor işləmələri
☒ konkret investisiya layihəsi
☐ layihə axtarış işləri
☐ şirkətin istehsal təsərrüfat fəaliyyəti

329 Lizinin funksiyalarından birini göstərin

- ☐ təkrar bölüşdürücü
☒ istehsal
☐ stimullaşdırıcı
☐ bölüşdürücü

330 Lizinin funksiyalarından birini göstərin

- ☐ təkrar bölüşdürücü
☒ satış və təchizat
☐ stimullaşdırıcı
☐ bölüşdürücü

331 Lizinin funksiyalarından birini göstərin

- ☐ təkrar bölüşdürücü
☒ vergi güzəştlərinin əldə olunması
☐ stimullaşdırıcı
☐ bölüşdürücü

332 Lizinqin funksiyalarından birini göstərin

- ☐ təkrar bölüşdürücü
- ☒ maliyyə
- ☐ stimullaşdırıcı
- ☐ bölüşdürücü

333 Lizinqin hansı funksiyası lizinqə götürəni zəruri avadanlığın tam dəyərinin birdəfəlik ödənişindən azad edir

- ☐ vergi güzəştlərinin əldə olunması
- ☒ maliyyə
- ☐ satış və təchizat
- ☐ istehsal

334 Lizinqin hansı funksiyası istehsal vəzifələrinin operativ həllində bahalı avadanlığın onun əvvəlcədən tam dəyəri ilə alınmasında deyil, müvəqqəti istifadə edilib sonradan alınmasını şərtləndirir

- ☐ vergi güzəştlərinin əldə olunması
- ☒ istehsal
- ☐ satış və təchizat
- ☐ maliyyə

335 Lizinqin hansı funksiyası lizinq sxemlərini tətbiq etməklə, istehlakçılar dairəsinin genişlənməsini və yeni satış bazarlarına çıxışı təmin edir

- ☐ vergi güzəştlərinin əldə olunması
- ☒ satış və təchizat
- ☐ maliyyə
- ☐ istehsal

336 Lizinq obyektı kimi nə çıxış edə bilər

- ☐ xammal və yarımfabrikatlar
- ☒ müəssisələr və sair əmlak kompleksləri
- ☐ peşəkar biliklər və təcrübə
- ☐ çertyoj və sair texniki sənədlər

337 Lizinq obyektı kimi nə çıxış edə bilər

- ☐ xammal və yarımfabrikatlar
- ☒ binalar, qurğular
- ☐ peşəkar biliklər və təcrübə
- ☐ çertyoj və sair texniki sənədlər

338 Lizinq obyektı kimi nə çıxış edə bilər

- ☐ xammal və yarımfabrikatlar
- ☒ avadanlıqlar
- ☐ peşəkar biliklər və təcrübə
- ☐ çertyoj və sair texniki sənədlər

339 Lizinq obyektı kimi nə çıxış edə bilər

- ☐ xammal və yarımfabrikatlar
- ☒ nəqliyyat vasitələri
- ☐ peşəkar biliklər və təcrübə
- ☐ çertyoj və sair texniki sənədlər

340 İstehsalçı (malgöndərən) vasitəçilər olmadan lizinqə obyekt verərsə, bu lizinqin hansı növünə aid olar

- ☐ sublizinq
- ☒ birbaşa lizinq
- ☐ dolaylı lizinq
- ☐ qaytarılan lizinq

341 İstehsalçı (mal göndərən) və lizinqə götürən arasında, lizinqə verən (vasitəçi) də iştirak edərsə, bu lizinqin hansı növünə aid olar

- ☐ sublizinq
- ☒ dolaylı lizinq
- ☐ birbaşa lizinq
- ☐ qaytarılan lizinq

342 Lizinqə götürənin tapşırığına əsasən lizinqə verən əmlakı əldə edib, daşınmaz əmlak qismində istismara hazır edib kommersiya məqsədləri üçün istifadəyə verərsə, bu lizinqin hansı növünə aid olar

- ☐ revolver (bərpa) lizinq
- ☒ daşınmaz əmlakın lizinqi
- ☐ daşınar əmlakın lizinqi
- ☐ əməliyyat lizinqi

343 Lizinq obyektı qismində lizinqə qurğular, avadanlıqlar, nəqliyyat vasitələri, kompüterlər verilirə, bu lizinqin hansı növünə aid olar

- ☐ revolver (bərpa) lizinq
- ☒ daşınar əmlakın lizinqi
- ☐ daşınmaz əmlakın lizinqi
- ☐ əməliyyat lizinqi

344 Lizinq obyektinin normativ faydalı xidmət müddətindən xeyli az müddətə lizinqə götürənə icarəyə verilməsi, lizinqin hansı növünə aid olar

- ☐ revolver (bərpa) lizinq
- ☒ əməliyyat lizinqi
- ☐ daşınmaz əmlakın lizinqi
- ☐ daşınar əmlakın lizinqi

345 Müəyyən müddət keçdikdən sonra lizinqə götürənə götürdüyü əmlakı texnoloji xüsusiyyətlər baxımından digər əmlaka dəyişmək hüququ verilirə, bu lizinqin hansı növünə aid olar

- ☐ əməliyyat lizinqi
- ☒ revolver (bərpa) lizinq

- ☐ daşınmaz əmlakın lizinqi
- ☐ daşınar əmlakın lizinqi

346 Lizinqe verən tərəfindən texniki xidmət, təmir, sığorta və s. kompleks sistemi nəzərdə tutan təkliflər lizinqin hansı növünə aid olar

- ☐ revolver (bərpa) lizinq
- ☒ xalis lizinq
- ☐ qrup lizinqi
- ☐ leveric lizinq

347 Lizinqe verən tərəfindən texniki xidmət, təmir, sığorta və s. kompleks sistemi nəzərdə tutan təklif, lizinqin hansı növünə aid olar

- ☐ revolver (bərpa) lizinq
- ☒ paketli lizinq
- ☐ qrup lizinqi
- ☐ xalis lizinq

348 Bir ölkənin rezidentləri arasında baş verən lizinq sövdələşmələri, lizinqin hansı növünə aid olar

- ☐ baş lizinq
- ☒ daxili lizinq
- ☐ qrup lizinqi
- ☐ paketli lizinq

349 İcarə bitdikdən sonra lizinqe götürən ...

- ☐ avadanlığı digər istifadəçiyə verir
- ☒ avadanlığı qalıq dəyəri ilə alır
- ☐ avadanlığı qaytarır
- ☐ icarə müddətini artırır

350 Lizinq ödənişləri daxil edilir ...

- ☐ istehsalçının məhsulunun maya dəyərinə
- ☒ lizinqe götürənin məhsulunun maya dəyərinə
- ☐ avadanlığın dəyərinə
- ☐ lizinqe verənin məhsulunun maya dəyərinə

351 İnvestisiya layihəsinin başlıca məqsədi:

- ☐ layihənin bazara keyfiyyətli (səmərəli) məhsulun çıxarılmasını təmin edən texniki səmərəliliyi
- ☒ mənfəətin maksimallaşdırılması
- ☐ məhsul buraxılışının maksimallaşdırılması
- ☐ resurs sərfiyyatının minimallaşdırılması

352 İnvestisiya layihəsi:

- ☐ investisiya qoyuluşları alqoritmidir
- ☒ müəyyən edilmiş məqsədlərə nail olunmanı təmin edən tədbirlərin məcmusudur

- ☐ təşkilati-hüquqi və maliyyə sənədlərin toplusudur
- ☐ investisiya fəaliyyəti riskini azaldan sənəddir

353 İnvestisiya layihəsinin işlənilib hazırlanması prosesi əhatə edir:

- ☐ zəruri sənədlərin hazırlanması
- ☒ investisiya ərafəsi, investisiya və istismar mərhələlərini
- ☐ layihənin investisiya konsepsiyasının axtarışını
- ☐ texniki-iqtisadi göstəricilərinin işlənilib hazırlanmasını və onların maliyyə qiymətləndirilməsini

354 İnvestisiya ərafəsi mərhələsi ibarətdir:

- ☐ zəruri sənədlərin hazırlanmasından
- ☒ investisiya konsepsiyalarının (biznes ideyaların) axtarışından, layihənin ilkin işlənməsindən, texniki-iqtisadi və maliyyə cazibədarlığının qiymətləndirilməsindən, qərarların qəbulundan
- ☐ texniki-iqtisadi göstəricilərinin işlənilib hazırlanmasından və onların maliyyə qiymətləndirilməsindən
- ☐ layihənin icrasına sifarişdən, biznes planın işlənilib hazırlanmasından. biznes planın investora təqdim edilməsindən, layihənin maliyyələşdirilməsindən

355 İnvestisiya ərafəsi mərhələsində baş verir:

- ☐ avadanlığın alqısı
- ☒ investisiya layihəsinin biznes planının işlənilib hazırlanması
- ☐ əsas avadanlığın işə salınması
- ☐ xammal və avadanlıq göndərənin seçimi

356 İnvestisiya layihəsinin biznes planı ən az dərəcədə kimə şamil edilir?

- ☐ kreditrlərə
- ☒ müəssisənin işçi heyətinə
- ☐ investorlara
- ☐ sahibkarlara

357 «İnvestisiya layihəsi» anlayışı «biznes plan» anlayışı ilə neçə müqayisələnir?

- ☐ müqayisələnmir
- ☒ daha genişdir
- ☐ bərabər anlayışlardır
- ☐ daha dardır

358 Biznes planının bir hissəsi olan istehsal planı həmişə işlənilib hazırlanmalıdır?

- ☐ qanunla müəyyən edilmiş hallarda
- ☒ bəli
- ☐ xeyr
- ☐ müstəsna hallarda

359 İnvestisiya layihəsini planlaşmanın hansı növünə aid edilə bilər?

- ☐ qısamüddətli planlaşma
- ☒ uzunmüddətli planlaşma
- ☐ əməliyyat planlaşması

☐ cari planlaşma

360 İnvestisiya həcmının müəyyənləşdirilməsi zamanı yaradılan müəssisənin dövrüyyə vəsaitlərinə olan tələbatı nəzərə alınır?

- ☐ qanunla müəyyən edilmiş hallarda
☒ bəli
☐ xeyr
☐ müstəsna hallarda

361 İnvestisiya layihəsinin təyinatı:

- ☐ ictimai diqqətin cəlb edilməsi vasitəsi
☒ məhsul satışı bazarının tutumu və perspektivlərinin öyrənilməsi, məhsul istehsalı və satışı xərclərinin qiymətləndirilməsi, layihənin icrası yolundakı maneələrin aşkarlanması, layihənin icrası qrafikinə nəzarət
☐ marketinq strategiyası, istehsal strategiyası, maliyyə strategiyası
☐ maliyyələşmənin açılmasının əsası

362 İnvestisiya layihəsinə dair ümumi məlumatı göstərin:

- ☐ texnoloji prosesin xüsusiyyətləri
☒ yerləşməsi, rekvizitləri
☐ istehsal və məhsulun xarakteri
☐ sərf edilən resurslar və məhsul satışı sistemi haqqında məlumat

363 İstehsal potensialını nə müəyyən edir?

- ☐ qeyri-maddi aktivlərin (patent, lisenziya, nou-hau) olması
☒ istehsal gücü
☐ əsas texnoloji avadanlığın, bina və qurğuların tərkibi və aşınması
☐ hazırlıqlı kadrların olması

364 İnvestisiya layihəsinin iqtisadi mühitinə aid deyil:

- ☐ investisiya güzəştləri
☒ layihənin qiyməti
☐ inflyasiya və buraxılan məhsul və sərf edilən resursların qiymətinin dəyişməsi proqnozu
☐ valyuta məzənnəsinin dəyişməsi

365 İnvestisiya layihəsinin investisiya mərhələsində baş verir:

- ☐ investisiya layihəsinin biznes-planı tərtib edilir
☒ tikinti
☐ marketinq tədqiqatları
☐ məhsul istehsalı

366 İnvestisiya mərhələsi əhatə edir:

- ☐ potensial investorlarla danışıqların aparılması
☒ layihə-araşdırma, tikinti-quraşdırma və işə salma-sazlama işləri
☐ məsləhət və layihənin idarə edilməsi işləri

- ☐ investisiya konsepsiyaların (biznes-ideyaların) axtarışı, layihənin ilkin işlənilib hazırlanması, texniki-iqtisadi və maliyyə cazibədarlığının qiymətləndirilməsi, qərarların qəbulu

367 Tikinti mərhələsi:

- ☐ hazır tikinti məhsulunun təhvil verilməsi
- ☒ işlərin görülməsi qrafikinə uyğun olaraq həyata keçirilən tikinti, quraşdırma, işəalma-sazlama işləri
- ☐ meydançanın seçimi və torpaqdan istifadə aktının əldə edilməsidir
- ☐ investisiya məramnaməsidir (memorandumudur)

368 İstismar mərhələsində baş verir:

- ☐ əsas avadanlığın işə salınması
- ☒ məhsul istehsalı
- ☐ avadanlığın alqısı
- ☐ tikinti

369 İnvestisiya layihəsinin idarə edilməsi:

- ☐ investisiya layihəsinin biznes-planının işlənilib hazırlanması
- ☒ güc və müəssisələrin işə salınması və pul vəsaitlərinin (investisiyaların) sərf edilməsi tapşırıqların yerinə yetirilməsi
- ☐ layihənin gerçəkləşməsinin müasir metodlarının tətbiqidir
- ☐ layihənin icrasının bütün dövrü ərzində insan, maliyyə və maddi resursların idarə edilməsi prosesidir

370 İnvestisiya layihəsinin fəzaları (mərhələləri):

- ☐ a və b bəndlərində olanlar + dövlət təsdiqi
- ☒ b bəndində olanlar + ləğvetmə mərhələsi
- ☐ ideya – konsepsiyanın və texniki-iqtisadi əsaslandırmanın hazırlanması – layihə-smeta sənədlərinin tərtibi – tikinti və istismara verilmə
- ☐ a bəndində olanlar + istismar mərhələsi

371 İnvestisiya layihəsinin iştirakçıları:

- ☐ layihələndiricidir
- ☒ sifarişçi, layihə təşkilatı, tikinti təşkilatıdır
- ☐ sifarişçi və investordur
- ☐ investor və inşaatçıdır

372 Layihənin planı:

- ☐ işçi heyətin müəyyənləşdirilməsidir
- ☒ layihənin məqsədlərinə nail olmaqın tədbirlər siyahısıdır
- ☐ nizamlaşdırma (nəzarət) təyinatlı icra sənədlərinin işlənilib hazırlanmasıdır
- ☐ layihənin resurs təmi

373 Layihənin idarə olunmasının təşkilati formaları:

- ☐ investisiya layihəsi iştirakçıları arasında bölüşdürülür
- ☒ layihənin mərhələsindən asılıdır
- ☐ icra mərhələlərindən və işçi prosedurlardan asılıdır

- ☐ layihənin müxtəlif iştirakçılarının məsuliyyət zonaları üzrə bölüşdürülür

374 İnvestisiyanın texniki-iqtisadi əsaslandırılması:

- ☐ layihənin resurs təminatıdır
- ☒ investisiya ərafəsi mərhələdə qəbul edilmiş qərarların detallaşdığı və dəqiqləşdiyi sənəddir
- ☐ hazırlanan layihəyə investisiyaların məqsəduyğunluğunu və səmərəliliyini əsaslandıran sənəddir
- ☐ layihənin strateji qərarlarının seçimi metodudur

375 Layihənin ekspertizası:

- ☐ layihənin gerçəkləşməsinin müasir metodların tətbiqidir
- ☒ layihənin bütün aspektlərinin ətraflı təhlilini təmin etməlidir
- ☐ layihənin gerçəkləşməsinin nəticələrinin iqtisadi təhlilini təmin edir
- ☐ layihənin ayrı-ayrı hissələri (istehsalat, marketinq, maliyyə) üzrə yekun rəydir

376 Layihənin iqtisadi qiymətləndirilməsi:

- ☐ pul axınlarının modelləşdirilməsi
- ☒ müəssisə üçün arzu edilən səviyyədə aşağı olmayan investisiya rentabelliğini təmin edən mənfəətin əldə edilməsidir
- ☐ əmtəə və xidmətlərin satışından olan gəlirlərin hesabına qoyulmuş vəsaitlərin qaytarılmasıdır
- ☐ investisiyaların firma üçün məqbul müddətdə əvəzinin ödənilməsi

377 Layihənin səmərəliliyi müəyyən edilir:

- ☐ daxili gəlirlilik norması ilə
- ☒ kommersiya, büdcə, xalq təsərrüfatı səmərəliliyi göstəriciləri ilə
- ☐ xərc və nəticələrin nisbəti ilə
- ☐ maliyyə (kommersiya) səmərəliliyi göstəriciləri ilə

378 Layihənin ömrü:

- ☐ tikinti meydançasının planlanmasından başlayaraq obyektin istismara verilməsinə qədər olan müddət
- ☒ qoyulmuş kapitalın geri qayıtması dövrünün və inventarın tələblərinin nəzərə alındığı hesablanmış müddətdir
- ☐ tikintinin müddətidir
- ☐ əsas avadanlığın orta istismar müddətidir

379 İctimai səmərəlilik göstəriciləri nəzərə alır:

- ☐ layihənin bölgənin yaxud sahənin müəssisəsində icra ediləcəyini nəzərə almaqla maliyyə səmərəliliyini
- ☒ investisiya layihəsinin ayrı-ayrı iştirakçılarının birbaşa maliyyə maraqlarını aşaraq bütövlükdə xalq təsərrüfatının maraqlarını əks edən layihənin icrası ilə bağlı xərc və nəticələri
- ☐ layihənin hər bir iştirakçı-səhmdar üçün səmərəliliyini
- ☐ layihənin onu yaradan təşkilatın baxımından səmərəliliyini

380 Büdcə səmərəliliyi göstəriciləri nəzərə alır:

- ☐ maliyyələşdirmə sxemini nəzərə almadan pul daxilolmalarının və sərfiyyatlarının müqayisəsini
- ☒ layihənin icrasının nəticələrinin müxtəlif səviyyəli büdcələrə təsirini
- ☐ layihənin icrasının bütövlükdə sahənin fəaliyyətinə təsiri baxımından maliyyə səmərəliliyini
- ☐ layihənin bütün iştirakçıları üçün onun icrasının maliyyə nəticələrini

381 Bütçə səmərəliliyi investisiya layihəsinin icrasının üçün maliyyə nəticələrini əks edir:

- ☐ bütün cəmiyyət
- ☒ mərkəzi, yerli və bələdiyyə büdcələri
- ☐ layihənin bilavasitə iştirakçıları
- ☐ istehsal edilən əmtəənin istehlakçıları

382 İnkişaf etmə büdcəsi nəyin alətidir?

- ☐ sosial xərclərin maliyyələşdirilməsi
- ☒ investisiya layihələrinin maliyyələşdirilməsinin
- ☐ cari xərclərin maliyyələşdirilməsinin
- ☐ fəvqəladə xərclərin maliyyələşdirilməsi

383 Kommersiya səmərəliliyi:

- ☐ iştirakçıların birbaşa maliyyə maraqlarını aşaraq bütövlükdə layihənin nəticələrinin və xərclərinin nisbətidir
- ☒ real pul axını (Cash flow)
- ☐ layihənin tələb olunan gəlirliliyi təmin edən xərclərin və nəticələrin nisbəti ilə müəyyənləşən maliyyə əsaslandırılmasıdır
- ☐ müsbət yekun saldolu investisiya, əməliyyat və maliyyə fəaliyyətinin nisbətidir

384 Kommersiya səmərəliliyi göstəriciləri nəzərə alır:

- ☐ iştirakçıların maliyyə maraqlarını aşaraq bütövlükdə layihənin icrasının nəticələrinin və xərclərinin nisbətidir
- ☒ layihəni icra edilməsinin firma üçün nəticələrini
- ☐ layihəni icra edən təşkilatın investisiya, əməliyyat və maliyyə fəaliyyətindən olan pul axınlarını
- ☐ layihəni icra edilməsinin mərkəzi, yerli və bələdiyyə büdcələri üçün nəticələrini

385 Layihənin kommersiya səmərəliliyi qiymətləndirildikdə hansı fəaliyyət növü nəzərə alınmır:

- ☐ maliyyə
- ☒ sosial
- ☐ investisiya
- ☐ əməliyyat

386 Kommersiya səmərəliliyi investisiya layihəsinin icrasının üçün maliyyə nəticələrini əks edir:

- ☐ bütün cəmiyyət
- ☒ layihənin bilavasitə iştirakçıları
- ☐ mərkəzi, yerli və bələdiyyə büdcələri
- ☐ istehsal edilən əmtəənin istehlakçıları

387 İnvestisiya layihənin ekoloji göstəricilərinə aid edilmir:

- ☐ əhali arasında ölüm hallarının artması
- ☒ işsizlərin sayı
- ☐ ətraf mühitin çirklənməsi səviyyəsi
- ☐ istehsalın inkişafının ekoloji nəticələri

388 İnvestisiya layihəsinin sosial göstəricilərinə aid edilmir:

- ☐ işçilərin orta əmək haqqı
- ☒ məhsul satışının həcmələri
- ☐ müəssisənin işçilərinin gəlirləri
- ☐ işsizlərin sayı istehsalın

389 İnvestisiya layihəsi ölkədəki iqtisadi, sosial yaxud ekoloji duruma təsir göstərirse, onda bu:

- ☐ yerli layihədir
- ☒ irimiqyaslı layihədir
- ☐ qlobal layihədir
- ☐ regional layihədir

390 İnvestisiya layihəsinin səmərəliliyi asılıdır:

- ☐ layihənin lobbişədirilməsindən
- ☒ xərclərin və gəlirlərin layihənin icra dövrləri arasındakı bölgüsündən
- ☐ əmlak vergisi dərəcəsiindən
- ☐ layihənin sahə aidiyyətindən

391 Layihənin dayanıqlıq şərtidir:

- ☐ dövlət zəmanətinin olması
- ☒ hesablama dövrünün hər addımında pul axını saldosunun toplanmış cəmi müsbət kəmiyyət olmasıdır
- ☐ maliyyə ehtiyatlarının kafiliyi
- ☐ sığorta ehtiyatlarının (xammal, material, yanacaq)

392 İnvestisiya ərafəsi mərhələsində:

- ☐ xammal və avadaqlıq təchizatçıları seçilir
- ☒ investisiya layihəsinin biznes-planı hazırlanır
- ☐ əsas avadanlıq işə salınır
- ☐ müəssisənin daimi aktivləri yaradılır

393 İnvestisiya layihəsinin iqtisadi ətrafına nə aid deyil:

- ☐ vergi qoyma sistemi haqqında məlumat
- ☒ layihənin dəyəri
- ☐ inflyasiyanın və buraxılan məhsul və sərf edilən resursların qiymətlərinin dəyişməsi proqnozu
- ☐ valyuta məzənnəsinin dəyişməsi

394 Dövlətin layihədə iştirakı

- ☐ lisenziyaləşdırma və vergi qoyma ilə məhdudlaşır
- ☒ layihənin investisiya cazibədarlığını gücləndirir
- ☐ layihənin investisiya cazibədarlığını zəiflədir
- ☐ lisenziyaləşdırma ilə məhdudlaşır

395 Layihənin öz xərcini ödəməsi müddəti necə hesablanır?

- ☐ ÜDM-un istehlaka və yığıma yönəldilən hissələrinin müqayisəsi əsasında
- ☒ xərclərin səmərəyə bölünməsi yolu ilə

- ☐ investisiya qoyuluşlarının və layihənin icrası ilə bağlı digər xərcləri layihənin icrasından əldə edilmiş nəticələr ilə müqayisə edilməsi əsasında;
- ☐ investora xüsusi və borc vəsaitlərinin müqayisəsi əsasında

396 Qarşılıqlı təsirdən asılı olaraq investisiya layihələri ola bilər:

- ☐ transparent
- ☒ müstəqil
- ☐ leqal
- ☐ yarımleqal

397 Qarşılıqlı təsirdən asılı olaraq investisiya layihələri ola bilər:

- ☐ yarımleqal
- ☒ asılı
- ☐ transparent
- ☐ leqal

398 İnvestisiya layihələrindən birinin qəbul edilməsi qərarı digərinin də qəbul edilməsi qərarına təsir göstərmirsə, onda layihə:

- ☐ asılı
- ☒ müstəqil
- ☐ transparent
- ☐ leqal

399 İnvestisiya layihələrindən birinin qəbul edilməsi qərarı digərinin də qəbul edilməsi qərarına təsir göstərsə, onda layihə:

- ☐ müstəqil
- ☒ asılı
- ☐ transparent
- ☐ leqal

400 Asılı investisiya layihəsinin növünü göstərin:

- ☐ müstəqil
- ☒ alternativ
- ☐ leqal
- ☐ yarımleqal

401 Asılı investisiya layihəsinin növünü göstərin:

- ☐ yarımleqal
- ☒ qarşılıqlı həvəsləyən
- ☐ müstəqil
- ☐ leqal

402 Asılı investisiya layihəsinin növünü göstərin:

- ☐ qarşılıqlı həvəsləyən
- ☒ komplementar

- ☐ müstəqil
- ☐ yarımləqal

403 Asılı investisiya layihəsinin növünü göstərin:

- ☐ qarşılıqlı əvəzləyən
- ☒ əvəzedici
- ☐ müstəqil
- ☐ yarımləqal

404 İnvestisiya layihəsinin səciyyəvi əlamətini göstərin:

- ☐ mücərrədlik
- ☒ məqsədə yönümlü
- ☐ bütövlük
- ☐ bitkinlik

405 İnvestisiya layihəsinin səciyyəvi əlamətini göstərin:

- ☐ mücərrədlik
- ☒ qarşılıqlıbağlı hərəkətlərin əlaqələndirilmiş qaydada həyata keçirilməsi
- ☐ bütövlük
- ☐ bitkinlik

406 İnvestisiya layihəsinin səciyyəvi əlamətini göstərin:

- ☐ mücərrədlik
- ☒ zamanca məhdud olması
- ☐ bütövlük
- ☐ bitkinlik

407 İnvestisiya layihəsinin səciyyəvi əlamətini göstərin:

- ☐ mücərrədlik
- ☒ orjinallıq
- ☐ bütövlük
- ☐ bitkinlik

408 İnvestisiya layihəsinin ömür mərhələsini göstərin:

- ☐ layihənin müzakirəsi
- ☒ layihənin ifadə edilməsi
- ☐ layihənin tərtibi
- ☐ layihənin təsdiqi

409 İnvestisiya layihəsinin ömür mərhələsini göstərin:

- ☐ layihənin müzakirəsi
- ☒ layihənin təhlili
- ☐ layihənin tərtibi
- ☐ layihənin təsdiqi

410 İnvestisiya layihəsinin ömür mərhələsini göstərin:

- ☐ layihənin təsdiqi
- ☒ layihənin hazırlanması
- ☐ layihənin tərtibi
- ☐ layihənin müzakirəsi

411 Əsaslı tikintinin həyata keçirilməsinin əsası kimi çıxış edir:

- ☐ qısamüddətli investisiyalar
- ☒ kapital qoyuluşları
- ☐ maliyyə investisiyaları
- ☐ möhtəkir investisiyalar

412 Kapital qoyuluşunun istiqamətlərindən birini göstərin:

- ☐ işçilərin sayının artırılması
- ☒ yeni tikinti
- ☐ inventarın alınması
- ☐ qiymətli kağızların alınması

413 Kapital qoyuluşunun istiqamətlərindən birini göstərin:

- ☐ işçilərin sayının artırılması
- ☒ mövcud müəssisənin genişləndirilməsi
- ☐ inventarın alınması
- ☐ qiymətli kağızların alınması

414 Kapital qoyuluşunun istiqamətlərindən birini göstərin:

- ☐ işçilərin sayının artırılması
- ☒ mövcud müəssisənin yenidən qurulması
- ☐ inventarın alınması
- ☐ qiymətli kağızların alınması

415 Kapital qoyuluşunun istiqamətlərindən birini göstərin:

- ☐ işçilərin sayının artırılması
- ☒ istehsalatın texniki yenidənsiləhlənməsi
- ☐ inventarın alınması
- ☐ qiymətli kağızların alınması

416 Yeni obyektlərin tikilməsi, mövcud obyektlərin genişləndirilməsi, yenidən qurulması, texniki yenidənsiləhlənməsi və müasirləşdirilməsi yolu ilə istehsal və qeyri-istehsal təyinatlı əsas fondların yaradılması prosesi necə adlanır?

- ☐ qeyri-əsaslı tikinti
- ☒ əsaslı tikinti
- ☐ bitməmiş tikinti
- ☐ uzun sürən tikinti

417 Əsaslı tikintinin həyata keçirilməsi mənbəyi:

- ☐ bank kreditləri
- ☒ kapital qoyuluşları
- ☐ büdcədən pul ayrılmaları
- ☐ cəlb edilmiş vəsaitlər

418 Mənəvi və fiziki aşınmış əsas fondların tam yenilənməsi belə adlanır:

- ☐ repatriasiya
- ☒ renovasiya
- ☐ rekapitalizasiya
- ☐ rekreasiya

419 Əsaslı tikinti prosesinin başlıca mərhələsi hansıdır?

- ☐ bərpa işləri
- ☒ tikinti-quraşdırma işləri
- ☐ aqrotexniki işlər
- ☐ abadlıq işləri

420 İnşaat meydançasının planlanmasına başlanıldığı andan obyektin istismara verilməsinə qədər olan müddət belə adlanır:

- ☐ konyuktura silsiləsi
- ☒ tikinti istehsalı dövrü
- ☐ əsaslı tikintinin ümumi dövrü
- ☐ iqtisadi silsilə

421 Obyektin layihələndirilməsinə başlanıldığı andan onun istismara verilməsinə qədər olan müddət belə adlanır:

- ☐ konyuktura silsiləsi
- ☒ əsaslı tikintinin ümumi dövrü
- ☐ tikinti istehsalı dövrü
- ☐ iqtisadi silsilə

422 Əsaslı tikintinin vaxtının qısaldılmasının mümkün olan konkret səmərəsi nə ola bilər?

- ☐ bazarda rəqabət üstünlüyünün əldə edilməsi
- ☒ əlavə mənfəət
- ☐ işçilərin ixtisara salınması
- ☐ inşaat texnikasına qənaət edilməsi

423 Əsaslı tikintinin vaxtının qısaldılmasının mümkün olan konkret səmərəsi nə ola bilər?

- ☐ inşaat texnikasına qənaət edilməsi
- ☒ kapital qoyuluşlarının geri qayılması vaxtının qısaldılması
- ☐ işçilərin ixtisara salınması
- ☐ bazarda rəqabət üstünlüyünün əldə edilməsi

424 Tikinti prosesinin mərhələsini göstərin:

- ☐ texniki-iqtisadi əsaslandırmanın hazırlanması
- ☒ biznes-planın hazırlanması
- ☐ tikintiyə hazırlıq
- ☐ investisiya layihəsinin hazırlanması

425 Tikinti prosesinin mərhələsini göstərin:

- ☐ texniki-iqtisadi əsaslandırmanın hazırlanması
- ☒ tikintinin özü
- ☐ investisiya layihəsinin hazırlanması;
- ☐ biznes-planın hazırlanması

426 Tikinti prosesinin mərhələsini göstərin:

- ☐ texniki-iqtisadi əsaslandırmanın hazırlanması
- ☒ inşaat məhsulunun satılması
- ☐ investisiya layihəsinin hazırlanması
- ☐ biznes-planın hazırlanması

427 Obyektin layihələndirilməsi bu mərhələyə aiddir:

- ☐ texniki-iqtisadi əsaslandırmanın hazırlanması
- ☒ inşaat hazırlıq
- ☐ inşaat məhsulunun satılması
- ☐ tikintinin özü

428 İnşaat mühəndis-texniki hazırlıq bu mərhələyə aiddir:

- ☐ tikintinin özü
- ☒ inşaat hazırlıq
- ☐ inşaat məhsulunun satılması
- ☐ texniki-iqtisadi əsaslandırmanın hazırlanması

429 Tikintinin məqsəduyğunluğunun texniki-iqtisadi əsaslandırılması bu mərhələyə aiddir:

- ☐ inşaat məhsulunun satılması
- ☒ inşaat hazırlıq
- ☐ texniki-iqtisadi əsaslandırmanın hazırlanması
- ☐ tikintinin özü

430 Tikinti prosesinin hansı mərhələsində bu prosesin bütün texnoloji elementlərinin tikinti meydançasında birləşməsi baş verir?

- ☐ inşaat məhsulunun satılması
- ☒ tikintinin özü
- ☐ inşaat hazırlıq
- ☐ texniki-iqtisadi əsaslandırmanın hazırlanması

431 Tikintisi sona çatmış obyektlərin əsas fondlar olaraq istismara və sifarişçiyə təhvil verilməsi bu mərhələdə

baş verir:

- ☐ tikintinin özü
- ☒ inşaat məhsulunun satılması
- ☐ inşaat hazırlıq
- ☐ texniki-iqtisadi əsaslandırmanın hazırlanması

432 Kapital qoyuluşunun dövr etməsinin üç mərhələsindən birini göstərin:

- ☐ tikinti yerinin seçilməsi
- ☒ istehsalın məhsuldar forması kimi əsas fondların yaradılması
- ☐ inşaat hazırlıq
- ☐ texniki-iqtisadi əsaslandırmanın hazırlanması

433 Kapital qoyuluşunun dövr etməsinin üç mərhələsindən birini göstərin:

- ☐ inşaat hazırlıq
- ☒ inşaat məhsulunun əsas fondlara çevrilməsi forması olaraq satış
- ☐ texniki-iqtisadi əsaslandırmanın hazırlanması
- ☐ tikintinin özü

434 Kapital qoyuluşunun dövr etməsinin üç mərhələsindən birini göstərin:

- ☐ tikintinin özü
- ☒ pul fondlarının yenidən məhsuldar fondlara çevrilməsi məqsədi ilə təkrar istehsalın növbəti silsiləsinin hazırlanması
- ☐ tikinti yerinin seçilməsi
- ☐ texniki-iqtisadi əsaslandırmanın hazırlanması

435 Tikinti meydançasında qarşılıqlı əlaqədə həyata keçirilən və nəticə olaraq tikinti məhsulunun yarandığı əsas, köməkçi və xidməti texnoloji əməliyyatların məcmusu belə adlanır:

- ☐ qarşılıqlı təsir prosesi
- ☒ tikinti prosesi
- ☐ texnoloji proses
- ☐ istehsalat prosesi

436 Əsaslı tikinti sistemində investisiya prosesinin iştirakçısıdır:

- ☐ vergi ödəyicisi
- ☒ investor
- ☐ kreditör
- ☐ borc alan

437 Əsaslı tikinti sistemində investisiya prosesinin iştirakçısıdır:

- ☐ vergi ödəyicisi
- ☒ sifarişçi
- ☐ kreditör
- ☐ borc alan

438 Əsaslı tikinti sistemində investisiya prosesinin iştirakçısıdır:

- ☐ vergi ödəyicisi
- ☒ inşaatçı
- ☐ kreditor
- ☐ borc alan

439 Əsaslı tikinti sistemində investisiya prosesinin iştirakçısıdır:

- ☐ vergi ödəyicisi
- ☒ podratçı
- ☐ kreditor
- ☐ borc alan

440 Əsaslı tikinti sistemində investisiya prosesinin iştirakçısıdır:

- ☐ kreditor
- ☒ layihəçi
- ☐ borc alan
- ☐ vergi ödəyicisi

441 İnşaat obyektini xüsusi və borc vəsaitləri hesabına maliyyələşdirən investisiya fəaliyyəti subyekti kimdir?

- ☐ podratçı
- ☒ investor
- ☐ sifarişçi
- ☐ inşaatçı

442 Texniki-iqtisadi əsaslandırmanın hazırlanması anından başlayaraq obyektin istismara təhvil verilməsinədək obyektin tikintisinin təşkilatçısı və idarəedəni funksiyalarını öz üzərinə götürən hüquqi və fiziki şəxs kimdir?

- ☐ podratçı
- ☒ sifarişçi
- ☐ investor
- ☐ inşaatçı

443 Tikinti üçün ayrılmış torpaq sahəsinə hüquqlara malik fiziki və ya hüquqi şəxs hansıdır?

- ☐ podratçı
- ☒ inşaatçı
- ☐ investor
- ☐ sifarişçi

444 Podrat müqaviləsinə və ya tikinti müqaviləsinə əsasən obyektin tikintisini həyata keçirən inşaat təşkilatı:

- ☐ inşaatçı
- ☒ podratçı
- ☐ investor
- ☐ sifarişçi

445 Müqavilə əsasında tikinti obyektinin layihəsini hazırlayır:

- ☐ podratçı

- ☒ layihəçi
- ☐ sifarişçi
- ☐ inşaatçı

446 Əsaslı tikintinin aparılması üsullarından biri:

- ☐ kollektiv üsul
- ☒ təsərrüfat üsulu
- ☐ büdcə üsulu
- ☐ fərdi üsul

447 Əsaslı tikintinin aparılması üsullarından biri:

- ☐ kollektiv üsul
- ☒ podrat üsulu
- ☐ büdcə üsulu
- ☐ fərdi üsul

448 Obyektlərin tikintisinin üsulu ilə aparılması zamanı sifarişçinin və investorun öz gücündən istifadə edilir:

- ☐ podrat
- ☒ təsərrüfat
- ☐ büdcə
- ☐ fərdi

449 Obyektlərin tikintisinin üsulu ilə aparılması zamanı sifarişçi ilə müqaviləyə əsasən xüsusi inşaat və quraşdırma təşkilatlarının xidmətindən istifadə edilir:

- ☐ təsərrüfat
- ☒ podrat
- ☐ büdcə
- ☐ fərdi

450 Sifarişçi ilə podratçı arasında bağlanan və tikintinin tam başa çatmasına qədər olan bütün müddəti əhatə edən müqavilə belə adlanır:

- ☐ əsas müqavilə
- ☒ baş müqavilə
- ☐ inşaat müqaviləsi
- ☐ ümumi müqavilə

451 Əsaslı tikintinin podrat üsulunun növlərindən biri:

- ☐ videomüşahidə kamerası təslimi
- ☒ açar təslimi
- ☐ qıfıl təslimi
- ☐ domofon təslimi

452 Layihəçilərin, podratçıların və texnoloji avadanlıq təchizatçıların seçilməsinin formalarından biri:

- ☐ təqdimat
- ☒ qapalı hərrac
- ☐ səhra sınaqları
- ☐ elmi-praktiki konfrans

453 Layihəçilərin, podratçıların və texnoloji avadanlıq təchizatçıların seçilməsinin formalarından biri:

- ☐ təqdimat
- ☒ açıq hərrac
- ☐ səhra sınaqları
- ☐ elmi-praktiki konfrans

454 hərrac zamanı sifarişçi əvvəldən tanıdığı bir neçə firmanı hərracda iştiraka dəvət edərək onların arasından ən münasib təklif verəni seçir:

- ☐ açıq
- ☒ qapalı
- ☐ yarım qapalı
- ☐ yarım açıq

455 hərrac zamanı sifarişçi mətbuatda elan verməklə bütün istəyənləri hərracda iştiraka dəvət edir:

- ☐ yarım açıq
- ☒ açıq
- ☐ qapalı
- ☐ yarım qapalı

456 Tikintidə ixtisaslaşma yaradılmasında təzahür edir:

- ☐ investisiya bankları
- ☒ tikinti-quraşdırma təşkilatlarının
- ☐ tikintinin maliyyələşdirilməsi idarəsinin
- ☐ əsaslı tikinti şöbələrinin

457 Tikintidə – təsərrüfat müstəqilliyinə sahib tikinti-quraşdırma

- ☐ parçalanma
- ☒ kooperasiya
- ☐ koordinasiya
- ☐ ixtisaslaşma

458 Əsaslı tikintidə layihələndirmənin mərhələlərindən birini göstərin:

- ☐ maliyyələşdirmə
- ☒ texniki-iqtisadi əsaslandırmanın hazırlanması
- ☐ ekspertiza
- ☐ kreditləşdirmə

459 Əsaslı tikintidə layihələndirmənin mərhələlərindən birini göstərin:

- ☐ maliyyələşdirmə

- ☒ texniki layihənin hazırlanması
- ☐ ekspertiza
- ☐ kreditləşdirmə

460 Əsaslı tikintidə layihələndirmənin mərhələlərindən birini göstərin:

- ☐ maliyyələşdirmə
- ☒ işçi cizgilərin hazırlanması
- ☐ ekspertiza
- ☐ kreditləşdirmə

461 əsas layihə qərarlarını təyin edir, tikintinin ümumi smeta dəyərini və gələcək müəssisənin əsas texniki-iqtisadi göstəricilərini müəyyən edir:

- ☐ baş layihə
- ☒ texniki layihə
- ☐ iqtisadi layihə
- ☐ investisiya layihəsi

462 Tikintinin layihə sənədlərinə əsasən həyata keçirilməsi üçün lazım olan pul vəsaitləri

- ☐ tikintinin son dəyəridir
- ☒ tikintinin smeta dəyəridir
- ☐ tikintinin ilkin dəyəridir
- ☐ tikintinin layihə dəyəridir

463 Smetanın hazırlanması zamanı dəyərin müəyyən edilməsinin aşağıdakı üsulundan istifadə edilə bilər:

- ☐ texnoloji
- ☒ resurs
- ☐ ekspert
- ☐ elementli

464 Smetanın hazırlanması zamanı dəyərin müəyyən edilməsinin aşağıdakı üsulundan istifadə edilə bilər:

- ☐ texnoloji
- ☒ bazis-indeksli
- ☐ ekspert
- ☐ elementli

465 Smetanın hazırlanması zamanı dəyərin müəyyən edilməsinin aşağıdakı üsulundan istifadə edilə bilər:

- ☐ texnoloji
- ☒ resurs-indeksli
- ☐ elementli
- ☐ ekspert

466 Tikintinin dəyərinin müəyyənləşdirilməsinin hansı üsulunda layihənin həyata keçirilməsi üçün vacib olan resursların (xərc elementlərinin) cari (proqnoz) qiymətlərdə və tariflərdə kalkulyasiyası aparılır?

- ☐ bazis-kompensasiyalı

- ☒ resurs
- ☐ bazis-indeksli
- ☐ resurs-indeksli

467 Tikintinin dəyərinin müəyyən edilməsinin bu metodu cari və proqnozlaşdırılan indekslərin bazis dəyərin səviyyəsinə nisbətdə istifadəsinə əsaslanır:

- ☐ bazis-kompensasiyalı
- ☒ bazis-indeksli
- ☐ resurs
- ☐ resurs-indeksli

468 Tikintinin dəyərinin müəyyən edilməsinin bu metodu resurs metodunun tikintidə istifadə edilən resursların indeksləri sistemi ilə əlaqələndirilməsinə əsaslanır:

- ☐ bazis-kompensasiyalı
- ☒ resurs-indeksli
- ☐ resurs
- ☐ bazis-indeksli

469 Tikintinin dəyərinin müəyyən edilməsinin bu metodu görülmüş işlərin və edilmiş xərclərin smeta qiymətlərinin bazis səviyyəsində hesablanmış dəyərlərinin tikintidə sərf edilən resursların qiymət və tariflərinin dəyişməsi səbəbindən edilmiş əlavə xərclərin cəmini nəzərdə tutur:

- ☐ resurs-indeksli
- ☒ bazis-kompensasiyalı
- ☐ resurs
- ☐ bazis-indeksli

470 Dövlət büdcəsi hesabına aşağıdakı kapital qoyuluşları həyata keçirilir:

- ☐ qeyri-istehsal
- ☒ mərkəzləşdirilmiş
- ☐ texniki yenidənəiləhlənmə
- ☐ qeyri-mərkəzləşdirilmiş

471 Özünümaliyyələşdirmə mexanizminə daxil deyil:

- ☐ sığorta təminatları
- ☒ borc vəsaitlər
- ☐ amortizasiya fondu
- ☐ mənfəətdən ayırmalar

472 Özünümaliyyələşdirmə axınına daxil deyil:

- ☐ bölüşdürülməmiş mənfəət
- ☒ kreditlər
- ☐ amortizasiya fondu
- ☐ ehtiyat fondu

473 Amortizasiya investisiya proqramının maliyyələşdirilməsi mənbəyi ola bilərmi?

- ☐ bəli, qanunvericiliklə nəzərdə tutulmuş hallarda
- ☒ bəli
- ☐ xeyir
- ☐ bəli, lakin istisna hallarda

474 Sürətləndirilmiş amortizasiyanın əsas cəhətlərindən biri:

- ☐ istehsal həcmnin artırılmasıdır
- ☒ müəssisənin investisiya imkanlarının artırılmasıdır
- ☐ məhsul istehsalının maya dəyərinin aşağı salınmasıdır
- ☐ istehsalın rentabelliyyənin artırılmasıdır

475 Xüsusi kapitalın mənbələri

- ☐ büdcə vəsaitləri
- ☒ amortizasiya ayrılmaları+mənfəət+aktivlərin satışından gələn vəsaitlər
- ☐ səhmlər
- ☐ borc vəsaitləri, kreditlər

476 Borc vəsaitlərinin dəyəri:

- ☐ borc vəsaitlərin miqdarından asılıdır
- ☒ riskdən asılıdır. Risk yüksək və girov təminatı aşağıdırsa, borc vəsaitlərinin maya dəyəri də yüksək olacaqdır
- ☐ cəlb edilmiş kreditlərin vergilərə təşhif edilmiş effektiv faiz dərəcəsinə bərabərdir
- ☐ investora öz kapitalına tələb etdiyi gəlirlilik səviyyəsinə bərabərdir

477 Borc alanın müəyyən edilmiş faiz dərəcəsinə əsasən borc vəsaitlərinə görə kreditora ödədiyi məbləğ:

- ☐ dotasiya
- ☒ kredit faizi
- ☐ dividend
- ☐ subvensiya

478 İnvestisiya layihələrinin maliyyələşdirilməsinin hansı sxemi sahibkar üçün daha münasibdir?

- ☐ kreditlərin və büdcə vəsaitlərinin cəlb edilməsi
- ☒ xüsusi hesablamalarla əsaslandırılır
- ☐ özünümaliyyələşdirmə
- ☐ özünümaliyyələşdirmə və kreditlərin cəlb edilməsi

479 Əlavə investisiyaya tələbatın müəyyən edilməsində müəssisənin istehsalat-təsərrüfat fəaliyyətinin nəticələri nəzərə alınır mı?

- ☐ bəli, qanunvericiliklə nəzərdə tutulmuş hallarda.
- ☒ bəli;
- ☐ xeyir;
- ☐ bəli, lakin istisna hallarda

480 İnvestisiya resursları qismində istifadə edilə bilən pul vəsaitləri nəyi formalaşdırır:

- ☐ dövlət büdcəsinin mənbələrini

- ☒ investisiyaların maliyyələşdirilməsi mənbələrini
- ☐ investisiyaların maliyyələşdirilməsi üsulunu
- ☐ investisiyanın maliyyələşdirilməsi formalarını

481 İnvestisiyanın daxili mənbələrinə nə aiddir?

- ☐ kredit və borclar
- ☒ müəssisənin xalis mənfəəti
- ☐ sistem daxili məqsədli maliyyələşdirmə
- ☐ büdcə vəsaitləri

482 İnvestisiyanın daxili mənbələrinə nə aiddir?

- ☐ kredit və borclar
- ☒ amortizasiya ayrılmaları
- ☐ sistem daxili məqsədli maliyyələşdirmə
- ☐ büdcə vəsaitləri

483 İnvestisiyanın daxili mənbələrinə nə aiddir?

- ☐ kredit və borclar
- ☒ təsərrüfat daxili ehtiyatlar və müəssisənin digər vəsaitləri
- ☐ sistem daxili məqsədli maliyyələşdirmə
- ☐ büdcə vəsaitləri

484 İnvestisiyanın xarici mənbələrinə nə aiddir?

- ☐ təsərrüfat daxili ehtiyatlar və müəssisənin digər vəsaitləri
- ☒ büdcə vəsaitləri
- ☐ müəssisənin xalis mənfəəti
- ☐ amortizasiya ayrılmaları

485 İnvestisiyanın xarici mənbələrinə nə aiddir?

- ☐ təsərrüfat daxili ehtiyatlar və müəssisənin digər vəsaitləri
- ☒ kredit-bank sisteminin pul vəsaitləri
- ☐ müəssisənin xalis mənfəəti
- ☐ amortizasiya ayrılmaları

486 İnvestisiyanın xarici mənbələrinə nə aiddir?

- ☐ təsərrüfat daxili ehtiyatlar və müəssisənin digər vəsaitləri
- ☒ xarici investorların və beynəlxalq təşkilatların borc və kreditləri
- ☐ müəssisənin xalis mənfəəti
- ☐ amortizasiya ayrılmaları

487 İnvestisiyanın xarici mənbələrinə nə aiddir?

- ☐ təsərrüfat daxili ehtiyatlar və müəssisənin digər vəsaitləri
- ☒ qiymətli kağız emissiyasından vəsaitlər
- ☐ müəssisənin xalis mənfəəti

- ☐ amortizasiya ayrımları

488 İnvestisiyanın xarici mənbələrinə nə aiddir?

- ☐ təsərrüfatdaxili ehtiyatlar və müəssisənin digər vəsaitləri
☒ sistemdaxili məqsədli maliyyələşdirmə
☐ müəssisənin xalis mənfəəti
☐ amortizasiya ayrımları

489 İnvestisiyaların maliyyələşdirilməsi məqsədi ilə ayrılan büdcə vəsaitləri nəyə aiddir?

- ☐ hökumət mənbələrinə
☒ mərkəzləşdirilmiş mənbələrə
☐ mərkəzdən kənar mənbələrə
☐ dövlət mənbələrinə

490 Müəssisənin xalis mənfəəti nəyə aiddir?

- ☐ hökumət mənbələrinə
☒ mərkəzdən kənar mənbələrə
☐ mərkəzləşdirilmiş mənbələrə
☐ dövlət mənbələrinə

491 Müəssisənin amortizasiya ayrımları nəyə aiddir?

- ☐ hökumət mənbələrinə
☒ mərkəzdən kənar mənbələrə
☐ mərkəzləşdirilmiş mənbələrə
☐ dövlət mənbələrinə

492 Bank kreditləri nəyə aiddir?

- ☐ hökumət mənbələrinə
☒ mərkəzdən kənar mənbələrə
☐ mərkəzləşdirilmiş mənbələrə
☐ dövlət mənbələrinə

493 Qiymətli kağızların emissiyası nəyə aiddir?

- ☐ hökumət mənbələrinə
☒ mərkəzdən kənar mənbələrə
☐ mərkəzləşdirilmiş mənbələrə
☐ dövlət mənbələrinə

494 Müəssisənin xalis mənfəəti nəyə aiddir?

- ☐ hökumət mənbələrinə
☒ xüsusi mənbələrə
☐ borc mənbələrinə
☐ cəlb edilmiş mənbələrə

495 Müəssisənin amortizasiya ayrımları nəyə aiddir?

- ☐ hökumət mənbələrinə
- ☒ xüsusi mənbələrə
- ☐ borc mənbələrinə
- ☐ cəlb edilmiş mənbələrə

496 Müəssisənin təsərrüfatdaxili ehtiyatları nəyə aiddir?

- ☐ hökumət mənbələrinə
- ☒ xüsusi mənbələrə
- ☐ borc mənbələrinə
- ☐ cəlb edilmiş mənbələrə

497 Təbii fəlakət və qəza nəticəsində baş verən itkilərə görə sığorta təşkilatları tərəfindən verilən təzminat vəsaitləri nəyə aiddir?

- ☐ hökumət mənbələrinə
- ☒ xüsusi mənbələrə
- ☐ borc mənbələrinə
- ☐ cəlb edilmiş mənbələrə

498 Bankların və kredit təşkilatlarının verdikləri kreditlər nəyə aiddir?

- ☐ hökumət mənbələrinə
- ☒ borc mənbələrinə
- ☐ cəlb edilmiş mənbələrə
- ☐ xüsusi mənbələrə

499 İstiqrazların emissiyası nəyə aiddir ?

- ☐ hökumət mənbələrinə
- ☒ borc mənbələrinə
- ☐ cəlb edilmiş mənbələrə
- ☐ xüsusi mənbələrə

500 Məqsədli dövlət krediti nəyə aiddir?

- ☐ hökumət mənbələrinə
- ☐ xüsusi mənbələrə
- ☐ cəlb edilmiş mənbələrə
- ☒ borc mənbələrinə